

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 235 (5466) 22 dekabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir"

Bakıda "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialog" mövzusunda beynəlxalq konfrans keçirilib



Səh → 2

Səudiyyə Ərəbistanı ilə
Azərbaycan arasında ikitərəflı
münasibətlər yüksək
səviyyədə inkişaf edir



5

Bakıda "Yeni nəsil: sərhədsiz
məsuliyyət" mövzusunda V
Azərbaycan-Rusiya Gənclər
Forumu işə başlayıb



7

"Azərbaycan-Türkiyə
əlaqələri bütün dünyaya
nümunədir"



8

"Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan
beynəlxalq aləmə nümunə
olduğunu bir
daha sübut etdi"



9

Federika Mogherini: Aİ ilə
Azərbaycan arasında
imzalanacaq saziş üzrə
danışqlarda yaxşı irəliləyiş
əldə edilib



9

Vüqar Rəhimzadə: "The
Financial Times"-in
Azərbaycanla bağlı irəli sürdüyü
əsassız iddialar heç bir realliga
söykənmir



11

→ 13

Azərbaycana qarşı
kampaniyalar
səmərasızdır və
istehza ilə qarşılanır



→ 12

Avropa İttifaqı
Rusiyani niyə işgalçi
hesab edir?



→ 16

Nigar Arpadarai: "Yalnız
F1 Azərbaycana deyil,
Azərbaycan da F1-ə
lazımdır"



22 dekabr 2017-ci il

İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir”

Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib

Baku, December 21, 2017



Kontakt Qrupu yaradılmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə iƏT-in Gənclər Forumu, Əmək Mərkəzi ve Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan evvel ISESCO tərefindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm ki, gelən il isə bizim digər qədim şəhərimiz - Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülmüşdür.

Ölkə daxilində İslam həmrəyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önemli

Dekabrin 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konfrans müqəddəs “Quran-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləyib.

Prezident İlham Əliyev nitqində qeyd edib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Dövlət başçısı bildirib ki, bu məsələ bizim üçün prioritet məsələlərdən biridir:

“Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur.



İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlilik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimləməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.

Xalqımız qədim tarixe malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən

qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan evvel əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu gösterir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir. Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmışdır. Biz

cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərifli və üçtərifli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-güne güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstekləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermenistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və

addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünyada gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şürə deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir. Bununla bərabər, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir.

İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir”

Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialog” mövzusunda beynəlxalq konfrans keçirilib



Əvvəli Səh. 2

Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir aile kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir.

Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialogla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialog Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoga həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbidiir. Çünkü ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəminda heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərlə vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialog işində fəal olması təbiiidir.

Mən bir daha qeyd etmək istəyirəm ki, ölkə daxilində bu məsələlər ən yüksək səviyyədə həllini tapıbdır. Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialog güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasetçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi elbəttə ki, dünya ictimaiyyəti üçün de çox önemlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önemlidir. Dünyada əksər ölkələr çoxmilətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda



bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, her bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.”

Dövlət başçısı qeyd edib ki, bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır: “Əlbəttə ki, bizim əsas problemimiz Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermenistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işgal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qacqın və məcburi köçküñ vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyaseti aparılmışdır. Ermenilər qanlı cinayət - Xocalı soyqırımını töretdi. Ermeni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilmişdir. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb.

BMT münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrde açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işgal edil-

mış torpaqlardan dərhal və qeyd şərtisiz geri çəkilməlidir. Ancaq bu qətnamələr kağızda qalıb. Bu qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermenistan da bundan istifadə edərək öz işgalçi siyasetini davam etdirir. İşğal edilmiş torpaqlarımızda bütün binalar dağıdılib. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılib. Bu dağınık məscidlərin fotosəkilləri indi inter-


Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. İlk növbədə, Dağılıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağılıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərden daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.

Bu böyük və çətin probleme baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz beynəlxalq arenada

lər. İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dündən eyni süretle inkişaf edən ölkədir. İqtisadiyyatımız, ümumi daxili məhsul 3 dəfədən çox artmışdır. Biz, eyni zamanda, çox ciddi sosial siyaset aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına böyük sərməye qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanın ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji resursları hesabına çatmamışq. Əlbəttə ki, Azərbaycanın zengin enerji resursları var və bu resurslardan biz səməreli şəkildə istifadə edirik. Amma ölkələrin rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi dünya miqyasında 35-ən rəqabətqabiliyyəti iqtisadiyyatlar arasına daxil edir. Məndə və biliyəm ki, cəmiyyətdə ölkəmizin gelecek inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün real-




netdə kifayət qədər dərc edilib, bunnu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılib. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktarəşdirici missiya göndərmişdir. O missiyalar dediyim mənzərə ilə üzləşmişlər və öz məruzələrində bunu əks etdirmişlər.



laşan nəhəng enerji layihələri, 40 milyard dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” və bizim digər layihələrimiz ölkəmizin uzunmüddəli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.”

XXX



Sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin, Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopol Patriarxi I Vərfolomeyin, Moskva və bütün Rusiya Patriarxi Kirillin, Ümmügürçüstan Katolikos-Patriarxi II İlyanın konfrans iştirakçılarına müraciət məktubları oxundu.



Ardı Səh. 4

İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir”

Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib



Əvvəli Səh. 3

Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycəri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğuladı.

Daha sonra Qafqaz Müsəlmanları İdaresinin sədri, MDB Dinlərarası Şuranın həmsədri Şeyxüllis-lam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalara-rası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlular, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsin-dən yararlanırlar. Ölkəmizdə məz-həblərərəsi həmrəyliyin nadir nü-mənəsi mövcuddur.

Natiq qeyd edib, Azərbaycan liderinin İslam həmrəyliyi çağırışının ehtiyac duyduğu insan həmrəyliyinə aparan müqəddəs yoluň başlanğıcıdır. Dünyaya yeni siyasi mədəniyyət nümunəsi təqdim edən dövlətimizin başçısının çağırışları həm siyaset, həm də din xadimləri tərəfindən yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyətin rəğbetini qazanır. Bugünkü beynəlxalq konfransımıza teşrif buyurmuş dəyərli qonaqlarımızın coğrafiyası - dünyadan müxtəlif qitələrindən gəlmüş mötəbər şəxsiyyətlərin tədbirimizdə təmsil olunması buna bariz nümunədir. İlham Əliyev həzrətlərinin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illeri ümumi, bəşəri məramlara xidmət edən missiya-dır və Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, də-yərli töhfəsidir:

“Zati-aliləri, İslam həmrəyliyinin bariz nümunəsi olan İstanbul Zirvə görüşündə Qüdsi-Şəriflə bağlı çıxışınızı bütün müsəlman dünyası olduqca yüksək dəyərləndirir. Yeri gəlmışkən, həmin mötəbər tədbirdə İslam həmrəyliyinə dair Bakı konfransını xatırlatmanız bugünkü tədbirimizə verdiyiniz önenin və qiymətin ali göstəricisi



oldu.

Zati-aliləri, Siz bizlərə - Azərbaycan xalqına və bütün dünyaya “İslam Həmrəyliyi İli”ni bəxş etdi-niz. Əslində, Siz “İslam Həmrəyliyi

İli” elan etməklə miqyasına və əhəmiyyətinə görə Azərbaycanın sərhədlərinə sığmayan, zaman baxımdan il çərçivəsi ilə məhdudlaşmayan bir ideya irəli sürmüştən oldu-

nuz. Zati-aliləri, ümumbəşəri önmə kəsb edən tarixi çağrıları-nız narahat dünyamızın ehtiyac duyduğu dəyərli missiyadır. Dün-yada sülh naməne insan həmrəyliyinə xidmət edən qlobal səyləriniz Uca Yaradanımıza xoş gələn

Uca Allahdan xeyir-dualar diləyi-rəm. Vəs-səlamu əleykum ve reh-metullahi və bərəkatuhu.”

X X X

Sonda xatire şəkli çəkdirildi. Beynəlxalq konfrans işini plenar iclasla davam etdirib.

“Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun”



Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf edir

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əli-Sudeyri qəbul edib. AZERTAC xəbər verir ki, Tofiq Əli-Sudeyri "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Dekabrin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əli-Sudeyri qəbul edib. AZERTAC xəbər verir ki, Tofiq Əli-Sudeyri "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Tofiq Əli-Sudeyri 1998-ci ildə Azərbaycana səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü dərin ehtiramla xatırladı. Qeyd etdi ki, həmin vaxtdan etibarən ölkələrimiz arasındaki əlaqlərlə sürətlə inkişaf edib. Həm Səudiyyə Ərəbistanı Kralı, həm də



Səudiyyə xalqı Azərbaycan Prezidentine, Hökumətinə və xalqına böyük məhəbbət və dostluq hissə-

ri bəsləyir.

Ölkəmizə ilk səfərindən ötən iyirmi ildə Azərbaycanın bütün sa-

hələrdə sürətlə inkişaf etdiyini məmənunluqla qeyd edən qonaq dedi ki, bu, Prezident İlham Əliye-

dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev İranın Prezident Aparatının rəhbərini qəbul edib

Dekabrin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib. AZERTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafından məmənunluq ifadə olundu. Mahmud Vaezi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırı və İran Prezidentinin gələn il Azərbaycana səfər edəcəyini məmənunluqla bildirdi.



Qonaq Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq, tədbirde 40-dək ölkə, 8 beynəlxalq təşkilatdan nümayəndələrin iştirakını konfransın önəminin göstəricisi olduğunu qeyd etdi.

Prezident İlham Əliyev ötən həftə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında İran Prezidenti ilə qısa görüşü zamanı Prezident Həsən Ruhanini Azərbaycana səfər dəvət etdiyini məmənunluqla xatırladı. Dövlətimizin başçısı qeyd etdi ki, Bakıda keçirilən konfransda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması İranın dillər və mədəniyyətlərarası dialoqa böyük önməyənənən göstərir.

Söhbət zamanı iki ölkə arasında enerji, əczaçılıq, bank sahələrində əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər məsələlər etrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş etdi.



Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş ilə görüşüb. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı Əli Ərbaş Türkiyə Diyanət İşləri Başqanı təyin olunması münasibətlə təbrik etdi və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı.

Dövlətimizin başçısı bu yaxınlarda İstanbulda Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ilə görüşlərini məmənunluqla xatırladı. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyrənləndirdi.

Əli Ərbaş Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırı. Qonaq Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmənunluqla qeyd etdi.

Söhbət zamanı Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulandı. Dövlətimizin başçısı Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiye Prezidentine və Baş nazirinə çatdırmağı xahiş etdi.

Azərbaycan ilə ISESCO arasında uğurlu əməkdaşlıq həyata keçirilir

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də ISESCO-nun baş direktoru Əbdülezziz Osman əl-Tuveycrini qəbul edib. AZƏRTAC xəber verir ki, ISESCO-nun baş direktoru Əbdülezziz Osman əl-Tuveycrini Bakıda keçirilən "2017 - İsləm Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Konfransın əhəmiyyətini vurğulayan Əbdülezziz Osman əl-Tuveycrini tədbirdə müxtəlif ölkələrdən ayrı-ayrı dinlərin nümayəndələrinin iştirakının önemini qeyd etdi. ISESCO-nun baş direktoru bildirdi ki, Prezident İlham Əliyevin konfransdakı dərin məzmunlu nitqi böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev xoş sözlerə görə təşəkkürünü bildirdi və Əbdülezziz Osman əl-Tuveycrinin konfransda iştirakının və çıxışının önemini qeyd etdi. Dövlətimizin başçısı Əbdülezziz Osman əl-Tuveycrini konfransda keçirildiyi bildirildi və əlaqərimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.



Rəsmi xronika

Prezident İlham Əliyev Vahid Cəfərovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. ***

Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

veycrinin konfransdakı çıxışı zamanı və elecə də digər tədbirlərdə hər zaman Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqışesi ilə bağlı nümayiş etdirdiyi ədaləti mövqeyi yüksək qiymətləndirdi.

ISESCO-nun baş direktoru bildirdi ki, Azərbaycanda gedən həterəfli, davamlı inkişaf prosesleri və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan möhtəşəm uğurlar İslam dünyasında və ondan kəndada böyük maraqla qarşılıqlı. Görüşdə Azərbaycan ilə ISESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əlaqərimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.



Prezident İlham Əliyev Misir diyarının müftisi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Misir diyarının müftisi Şövqi İbrahim Allam ilə görüşüb. AZƏRTAC xəber verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Misir arasında əlaqələrin uğurla inkişaf etdiriyini bildirdi. "2017-İsləm Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda yüksək səviyyədə təmsil olunmasından məmənluğunu ifadə etdi. Bu konfransın İsləm həmrəyliyinin gücləndirilməsinə böyük töhfə olduğunu deyən dövlətimizin başçısı dini rəhbərlərin bir yerde olmasının mühüm əhəmiyyət daşdığını dedi, böyük tərkibli nümayəndə heyətinin bu konfransda iştirakını İsləm həmrəyliyinin göstəricisi kimi dəvərləndirdi.



Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm Kamilovu qəbul edib. AZƏRTAC xəber verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən "2017-İsləm Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğu görə minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı "İsləm Həmrəyliyi İli" çərçivəsində qardaş ölkədə konfransın keçirilməsinin əhəmiyyətini vurğuladı.

Dövlət müşaviri Rüstəm Kamilov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarınila dövlətimizin başçısına çatdırıldı. Rüstəm Kamilov bildirdi ki, xalqın toleransi və sülhün qorunub saxlanması ölkərimizin bir çox eyni yanaşması var. Tolerantlığın əhəmiyyətindən danışan qonaq insanların birgə yaşayaraq, ölkənin inkişafı üçün çalışmalarının önemini vurğuladı. Rüstəm Kamilov İsləm ənənələrinin dirçəlişinin, İsləm ərsinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin Özbəkistanda prioritet istiqamətlərdən biri olduğunu bildirdi.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Misir diyarının müftisi Şövqi İbrahim Allam Azərbaycanda gedən inkişaf proseslerinin onda dərin təessürat yaratdığını bildirdi və qeyd etdi ki, bütün bunlar ölkə rəhbərinin müdrik siyaseti nəticəsində əldə olunub. Bakıda keçirilən "2017-İsləm Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransın əhəmiyyətinə toxunan Şövqi İbrahim Allam bunun müxtəlif dinlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşması işinə xidmet etdiyini vurğuladı.

Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb



Dekabrin 21-də Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fonduunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib. Əvvəlcə Azərbaycanın və Rusyanın dövlət himnləri səsləndirilib.

Gənclər və idman naziri Azad Rəhimov forumun açılışında çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyaseti barədə danışdı. Nazir deyib ki, ölkəmizdə gənclərin inkişafını dəstekləmək, sağlamlıqlarını qorumaq, onların təhsili və asudə vaxtlarının səmərəliliyini təmin etmək istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev gənclərə hər zaman diqqət göstərir, onların problemlərinin həlline xüsusi fikir verir. Nazir dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramını xüsusili qeyd edib.

Gənclər və idman Nazirliyinin dünyanın 65 ölkəsi ilə gənclər və idman sahəsində əməkdaşlıq etdiyini vurğulayan Azad Rəhimov deyib: "Bu il biz ilk dəfə yeniyetmələr arasında istedadların hazırlanması laboratoriyasını beynəlxalq formatda təşkil etdik. Azərbaycan Rusiya Federasiyasının Soçi şəhərində Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında böyük nümayəndə heyəti ilə təmsil olunub".

Nazir forumun işinə uğurlar arzulayıb. Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Mərradov Azərbaycanda bılıkli, peşəkar, istedadlı gənclərin dəsteklənməsi üçün yaradılan şərait barədə danışdı. O bildirib ki, bu forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.

Rusyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Mura-

şov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hərtərəflidir. Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdəsidir. Əməkdaşlığımız getdikcə daha da inkişaf edir. Oleq Muraşov vurğulayıb ki, gənclərlə iş həm Azərbaycanda, həm də Rusiyada prioritətdir. Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.

Rusya Gənclər və Uşaqlar Birliyinin sədri Qriqori Petruşkov vurğulayıb ki, zəngin adət-ənənələrə, ümumi dəyərlərə malik hər iki xalqı təmsil edən gənclərin budəyərləri bölüşmək üçün mütəmadi olaraq bir araya gəlmələri vəcibdir.

Rusya və Azərbaycan polietnik, çoxkonfessiyali ölkələrdir. Azərbaycanda həmisi multikultural dəyərlərə xüsusi önəm verilib. Bu fikri isə Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputati Mixail Zabelin dedi. O bildirib ki, Azərbaycan Rusiya üçün dost olkıdır və mühüm layihelərdən olan Gənclər Forumu bu dostluğa xidmət edir.

Azərbaycan Respublikasının

Prezidenti yanında Gənclər Fonduun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov respublikamızda aparılan uğurlu gənclər siyasetindən, Azərbaycan və Rusiya gənclərinin bütün sahələrdə qurduğu əməkdaşlıqdan və bu əməkdaşlığın faydalalarından söhbət açıblar.

Tədbirdə digər çıxış edənlər də Azərbaycan və Rusiya arasında mövcud olan əlaqələrdən, gənclər sahəsində inkişafdan danışıblar.


Xatırladaq ki, builki forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusyanın Qroznı şəhərində keçirilmiş "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı forumların davamıdır. Dekabrin 23-dək davam edəcək forumun təşkilatçısı Gənclər və idman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusyanın Azərbaycanlı Gənclər Təşkilatı, Gənclər Təşkilatları Milli Şurası və Rusyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır.

5 fevral 2014-cü il

Dekabrin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımin görüşü olub. AZƏRTAC xəbər verir ki, Ali Məclisin Sədri Vasif Talibov Baş nazir Binəli Yıldırımı qarşılıdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat verərək dedi: "Naxçıvan Muxtar Respublikası 1921-ci ildə imzalananmış beynəlxalq Qars müqaviləsinə əsasən yaradılıb. Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan Naxçıvan Muxtar Respublikasının öz konstitusiyası, parlamenti, icra və məhkəmə hakimiyətləri vardır. Ərazisi 5.5 min kvadratkilometr, əhalisi 450 mindən artıq olan Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 rayondan ibarətdir. Azərbaycan türklerinin qədim torpağı Naxçıvanda 1200-dən çox türk-İslam mədəniyyəti abidəsi var. Beş min illik şəhər mədəniyyətinə malik Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilib".

Qeyd edilib ki, 25 ildən artıqdır blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin olunub, alternativ enerji mənbələrindən istifadə imkanları və yerli istehsalın həcmi artırılıb. Muxtar respublikada müasir infrastruktur yaradılıb. Təhsil ocaqlarında elektron tədris vasitələrindən istifadə olunur. Bu gün Naxçıvanda 3 ali, 3 orta ixtisas, 215 ümumtəhsil məktəbi, eyni zaman-



"Azərbaycan-Türkiyə əlaqələri bütün dünyaya nümunədir"

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımin görüşü olub



da, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi fəaliyyət göstərir. Elm və təhsil müəssisələrimiz qardaş Türkiyənin müvafiq qurumları ilə six əməkdaşlığı malikdir.

Azərbaycan-Türkiyə əlaqələrinin əsasının xalqımızın ümumiyyətli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrə qoyulduğunu deyən Ali Məclisin Sədri bildirib ki, 1993-cü ildən isə bu münasibətlər bir millətin iki dövləti səviyyəsinə qalxıb. Qeyd edilib ki, bu gün strateji tərəfdəşlıq səviyyəsinə yüksələn dostluq və qardaşlıq münasibətlərimiz hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq inkişaf edir və bu əlaqələr dünən yaya nümunədir. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə daim bir-birinə dəstək olur, eyni mövqedən çıxış edir.

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası



nın da mühüm yeri olduğunu bildiren Ali Məclisin Sədri diqqətə çatdırıb ki, təhsil, səhiyyə, mədəniyyət, ticarət, iqtisadiyyat və ordu quruculuğu sahələrində əlaqələrin inkişafı məmənnunluq doğurur.

"Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payı bu ilin 11 ayında ötən ilə nisbətən 2 milyon ABŞ dolları artaraq 7 milyon 685 min ABŞ dolları

təşkil edib. Qardaş ölkə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən, Naxçıvan Muxtar Respublikasındaki istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanının verilməsi də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir", - deyən Ali Məclisin Sədri bu qərara görə qardaş Türkiyə hökumətinə hörmət və ehtiya-

ramını bildirib. Azərbaycan və Türkiyə xalqlarının tarixən bir yerde olduğunu vurğulayan Ali Məclis Sədri Vasif Talibov Türkiyə Baş nazirinin Naxçıvana səfərinin bu əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

2009-cu ildən sonra yenidən qədim Naxçıvan torpağına səfərində məmənnuluğunu bildiren Türkiyənin Baş naziri Binəli Yıldırım ötən müddət ərzində Naxçıvanın böyük inkişafına nail olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin İstanbulda İسلام Əməkdaşlıq Təşkilatının Quds məsələsinə dair fövqəladə Zirve toplantısındaki iştirakını və çıxışını xatırladan Baş nazir qeyd edib ki, Azərbaycan Prezidentinin həm Quds məsəlesi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri olduqca əhəmiyyətliidir.

Baş nazir ölkələrimiz arasında münasiətlərin son 15 ildə sürətlə inkişaf etdiyini, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars demir yolu xəttinin əlaqələrimizin daha da inkişafında xüsusi yer tutduğunu diqqətə çatdırıb. Türkiye ilə Azərbaycan arasında, həmçinin iqtisadiyyat, təhsil, hərbi və digər sahələrdə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib.

Söhbət zamanı, eyni zamanda, iğdırın və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər etrafında müzakirələr olub.

Binəli Yıldırımin Naxçıvana səfəri başa çatıb

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımin dekabrin 20-də Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb. AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov yola salıb.



"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmə nümunə olduğunu bir daha sübut etdi"



Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmə nümunə olduğunu bir daha sübut etdi. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyaset məsələləri üzrə köməkçisi - şöbə müdürü Novruz Məmmədov "Twitter"dəki sehifəsində yazıb. N.Məmmədov qeyd edib: "Bu gün Azərbaycan paytaxtının nadir arxitektura nümunələrindən birində - Heydər Əliyev Mərkəzində "2017 - İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyət-lərarası dialoq" beynəlxalq konfransı işinə başladı. 40-dan artıq ölkədən, 8 beynəlxalq təşkilatdan Bakıya toplılmış nümayəndələrin qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir beynəlxalq münasibətlərin ən aktual problemlərindən biri ilə bağlı dərin məzmunlu nitq söylədi. Prezident İlham Əliyevin nitqi bu gün dünyada qarşıdurmanın, münaqışların, gərginliyin tүşyən etdiyi bir zamanda beynəlxalq aləmə həmrəylik, qarşılıqlı anlaşma, dialoq mədəniyyəti nümayiş etdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan "İslam Həmrəyliyi ili"ndə, eləcə də əvvəlki illərdə həyata keçirdiyi onlara beynəlxalq tədbirlərlə, forumlarda, sammit və konfranslarda, atlığı addımlarla beynəlxalq aləmə nümunə olduğunu bir daha sübut etdi".

Federika Mogerini: Aİ ilə Azərbaycan arasında imzalanacaq saziş üzrə danışqlarda yaxşı irəliləyiş əldə edilib



Avropa Qonşuluq Siyaseti (AQS) çərçivəsində Avropa İttifaqı (Aİ) - Azərbaycan münasibətlərinə dair hesabat" üzrə Avropa Xarici Fealiyyət Xidməti və Avropa Komissiyasının Birge İşçi Sənədi dərc olunub.

AZERTAC xəber verir ki, sözügedən sənədlə bağlı Avropa Komissiyası tərəfindən verilmiş mətbuat açıqlamasında (http://europa.eu/rapid-press-release_IP-17-5353_en.htm) Aİ-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı müsbət məqamlar, habelə yüksək vəzifəli Aİ rəsmilərinin açıqlamaları öz əksini tapıb.

Sənəddə Azərbaycan Aİ-nin mühüm tərəfdası kimi qiymətləndirilir və ölkəmizin ərazi bütövülüyü, suverenliyi və müstəqilliyyinin Aİ tərəfindən dəstekləndiyi bildirilir.

İkitirəfli münasibətlərin inkişaf dinamikası haqqında məlumat verən Aİ-nin xarici işlər və təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi Federika Mogerini bildirib ki, reallığa söykənən Aİ-Azərbaycan tərəfdəşliyinin gücünü və dərinliyini əks etdirəcək, habelə gələcək münasibətlərin inkişafı üçün zəmin yaradacaq yeni saziş üzrə danışqlarda yaxşı irəliləyiş əldə edilib. Avropa İttifaqının Avropa qonşuluq siyaseti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Aİ-nin Azərbaycanın səyərini dəstekləməyə hazır olduğunu bildirib.

Latviya müftisi: Müsəlman təhsil sisteminin inkişafı məsələlərinə xüsusi diqqət yetirilməlidir



Sübhə və sabitliyi qoruyub saxlamaq üçün müsəlman təhsil sisteminin inkişafı, sosial siyaset, ekstremizm təzahürlerine qarşı mübarizə və dini dəyerlərin vəhdətinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan bu baxımdan başqa müsəlman dövlətlərinə nümunədir.

Bu sözləri Bakıda keçirilen "2017-İslam Həmrəyliyi ili: Dini və mədəniyyətlerarası dialoq" mövzusunda beynəlxalq konfransın iştirakçısı, Latviya müftisi Zufar Zainullins AZERTAC-a müsahibəsində söyləyib.

Etibarlı informasiyanın çatdırılmasının əhəmiyyətini qeyd eden Z.Zainullins vurgulayıb ki, her bir növbəti dini və mədəniyyətlerarası dialoqda beynəlxalq konfransın təməlinde çox vaxt məhz yalan informasiya və hadisələrə düzgün yanışmamaq dayanır. Bugünkü beynəlxalq konfrans kimi tədbirlərin keçirilməsi əsl islami dəyerlərin dünya ictimaiyyətine çatdırılmasında mühüm rol oynayır. İslam ölkələri ilə bu istiqamətdə fəaliyyətin daha da genişlənəcəyinə ümidi bəslədiyini bildirən Latviya müftisi beynəlxalq konfransın çox yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana təşəkkür edib.

Fransa jurnalları Azərbaycanın turistik imkanlarından yazıb

Fransanın "Grands reportages" jurnalında və "La Croix" qəzetində Azərbaycanın turistik imkanları ilə bağlı məqalələr dərc olunub. AZERTAC xəber verir ki, məqalələrdə paytaxt Bakının tarixi və mədəni irs abidəleri, palçıq vulkanından danışılıb. Quba rayonu, Bazardüzü yüksəkliyi, Qızılıq və Xinalıq kəndləri, Laza istirahət zonası ilə bağlı ətraflı məlumat verilib. Ölkəmiz ərazisində yerləşən kilsələr, xüsusiilə də Alban kilsəsi haqqında yazılıb.

Türkiyə KİV-ləri Baş nazir Binəli Yıldırımın Naxçıvana səfərini geniş işıqlandırıb

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfəri qardaş ölkə KİV-ləri tərəfindən diqqətlə izlənilib və geniş işıqlandırılıb. AZERTAC xəber verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş nazirinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov tərəfindən yüksək qonaqpərvərliklə qarşılınmış, hökumət başçısının ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsi öünüə əklil qoyması, Baş nazirin Ali Məclisin Sədri ilə görüşü və yola salınması barədə etrafı məlumatlar yayıb. Bu informasiyalar Anadolu Agentliyinin saytında, "Milliyət", "Sabah" və digər qəzetlərin manşetlərində, telekanalların xəbər buraxılışlarında yer alıb.

Qeyd edək ki, Türkiyə tarixin bütün dövrlərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana xüsusi diqqətlə yanaşıb. Türkiye Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda mehsulun (13 kənd təsərrüfatı, 30 sənaye mehsulu) Türkiyənin bütün ərazisində idxlə rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olması barədə qəbul etdiyi müvafiq qərar artıq qüvvəyə minib. Bu qərar ticarət əlaqələrinin genişlənməsinə və bölgənin inkişafına əhəmiyyətli töhfədir. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində mehsullar Türkiyəyə rüsum ödənmədən ixrac ediləcək.

Ekologiya və təbii sərvətlər naziri Yevlax rayonunda 40-a yaxın vətəndaşın müraciətinə baxıb



Dekabrın 21-də ekologiya və təbii sərvətlər naziri Hüseyin Bağırov Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarında, o cümlədən Mingəçevir şəhərində yaşayış vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən AZERTAC-a verilən xəbərə görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorolojiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına sebəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə araşdırılması məqsədilə nezareət götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsənə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Azərbaycan ilə İsrail arasında fövqəladə halların qarşısının alınmasında əməkdaşlıq məsələləri müzakirə olunub



Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 21-də İsrail Müdafiə Nazirliyi Fövqəladə Halların idarə Edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayber ilə görüşüb. Fövqəladə Hallar Nazirliyindən AZERTAC-a bildirilər ki, Kəmaləddin Heydərov qonaqlara Azərbaycan ilə İsrail arasında fövqəladə halların qarşısının alınması və neticələrinin qaldırılması sahəsində əməkdaşlığın mövcud vəziyyətindən söz açaraq, bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurgulayıb.

İsrail Müdafiə Nazirliyi Fövqəladə Halların idarə Edilməsi Milli Agentliyinin rəisi Bezalel Trayber ölkəsində baş vermiş meşə yanğınlarının qarşısının alınması zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən yardımçılar böyük minnədarlıq hissi ilə xatırladıb. O, iki ölkənin müvafiq qurumları arasındaki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışib. Görüşdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində idarəetmə Mərkəzinin böhranları idarə edilməsi və əməliyyat zallarının fəaliyyəti ilə yerində tanış olublar.

Müasir və modern dövlət olaraq tanınan ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyaset nəticəsində, getdikcə daha da yeniləşir iqtisadi islahatları reallaşdırın və innovativ inkişafa yol açan dövlətə çevrilir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycanın öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yera yüksəlməsi və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək, MDB məkanında şərksiz liderə çevrilməsi inkişafımızın daha bir göstəricisi oldu. Bu və ya digər göstəricilər, statistik rəqəmlər Azərbaycan haqqında çox amilləri eks etdirir.

Bu gün dünyada söz və nüfuz sahibi olan Azərbaycan tərəfdəş dövlətlər arasında söz sahibidir və yüksək imicə malikdir. Tolerantlıq və multikultural əneneləri ilə səciyyələnən və dünyaya örnek olan ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mekandır. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyaseti sayesində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdəş kimi tanınmasının nəticəsidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatlıq qabiliyyətini bir daha nümayiş etdirir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, İlk Avropa Oyunları "Bakı - 2015", "Formula-1" yarışları və digərləri Azərbaycanın müstəqil, sülh, əmin-amalıq və sabitlik ölkəsi olduğunu göstərir. Azərbaycandakı multikultural dəyərlər və tolerantlıq mühitiinin hökm sürməsi də ölkəmiz haqqında təsəvvürlerin daha da genişlənməsinə səbəb olan amillərdəndər. Öz köküne və ənənələrinə sadıq olan Azərbaycan başqa xalqların da dilinə, mədəniyyətinə böyük həssaslıqla, hörmətlə, qayğıkeşliklə yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-ci ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilmişəsi ölkəmizde multikulturalizmin dövlət siyaseti olduğunu, islami dəyərlərə böyük önəm verdiyinin daha bir göstəricisi oldu. Müasir dövrümüzdə dünyada gedən çox açıqcaqlı və faciəli prosesləri izleyərkən, görürük ki, Azərbaycan, həqiqətən də, multikultural bir dövlətdir. Müasir dünyada münaqişələrin və gərginlik ocaqlarının artdığı bir zamanda ölkəmiz dünya xalqlarına tolerant və multikultural dövlət olaraq numunəyə çevrilib. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçılığın, ksenofobiyanın süqutu, neticə etibarile cəmiyyətdə əmin-amalıq və bəşəriyyətdə isə sülh kimi xarakterizə olunur. Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı, məhz ilk növbədə, çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Azərbaycan ərazisində məscidlərin, pravoslav, katolik, gürçü-pravoslav kilsesi, sinaqoq və digər ibadət yerləri fəaliyyətdədir, demək, bu, ar-tıq mühitin mövcudluğuna tam əsaslanır.

"AZƏRBAYCAN İSLAMOFOBİYAYA QARŞI FƏAL MÜBARİZƏ APARAN ÖLKƏLƏRİN ÖN SIRASINDADIR"

İslam dünyasının bir parçası olan Azərbaycan bir daha dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amal-

Azərbaycanın haqli mövqeyi islam dövlətləri tərəfindən dəstəklənir

İlham Əliyev: "Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistən müsəlman ölkələrinin dostu ola bilməz"



liğa, birgəyaşışa öz töhfələrini verərək və sülsevər siyasetini dünyaya çatdırır. Azərbaycan, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün elindən gələni edir. Dekabrın 13-de İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Quds məsəlesi ilə bağlı fövqələdə Zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan islam həmrəyliyi işinə böyük töhfə verir və biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük: "Azərbaycanın təşəbbüsü ilə İOT Gənclər Forumu, İOT Əmək Mərkəzi və İOT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib. Azərbaycan islamofobiyyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ilde Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq və qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, islam sülh, mərhəmət və bərabərlik dindir". Cənab Prezident onu da diqqətə çatdırıb ki, əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakida keçiriləcək "İslam Həmrəyliyi İli"nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır.

"İŞĞAL OLUNMUŞ ƏRAZİLƏR TAMAMİLƏ ETNİK TƏMİZLƏMƏYƏ MƏRUZ QALMIŞ VƏ TALAN EDİLMİŞDİR"

Bu və ya digər qətnamələrə, qərarlara baxmayaraq, ölkəmiz Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acılarını hələ də yaşayır. Cənab Prezident toplantı iştirakçılarının diqqətinə, bir daha çatdırıb ki, iyirmi ildən artıqdır ki, Ermənistən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və etraf 7 rayonu daxil olmaqla, 20 faiz torpaqlarını işgal altında saxlayır: "Dağlıq Qarabağ Azərbaycanın ezelə və tarixi torpaqlarıdır. Ermənistən təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüdü. İşgal olmuşdur. Ərazilər tamamilə etnik təmizləməyə meruz qalmış və talan edilmişdir. Ermənistən, məscidlər və islam abidələri daxil olmaqla, bü-

tün mədəni abidələri məhv etmişdir".

Bildiyimiz kimi, Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində töredilmiş, vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülmüş, yandırılmış, taraxi abidələr və qəbiristanlıqlar dağıdılmışdır. Əlbəttə ki, maddi-mədəni mədəniyyət abidələrinin dağılıması ilə bağlı ciddi dəlil-sübütler və faktlar mövcuddur. Ərazimizə qarşı böyük iddialarla çıxış edən Ermenistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilmesi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına külli miqdarda artıq ziyan vurmusdur. Bu maddi və mənəvi ziyanla bağlı dünya ölkələrinə məlumatlar rəsmi orqanlar tərəfindən çatdırılmışdır. O cümlədən, Azərbaycanın işğal altında olan mədəniyyət abidələrinin siyahısı Avropa Şurasının mədəniyyət, mədəni və təbii ərsin siyahısı departamentinin direktoruna təqdim edilib. Statistikaya istinadən deyə bilərik ki, işğal altında olan ərazidə 1890 mədəniyyət abidəsi qalıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınlığı, tarix və mədəniyyət abidələrimizin dağılıması və qəsdən korlanması "Arxeoloji ərsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii ərsin mühafizəsi haqqında" YUNESKO-nun Konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin eksəriyyəti məhv edilib. Azərbaycan ərazisində at heykəlli qəbirler adı ilə tanınan abidələrimiz Ermənistən işğalı altındadır.

Ölkə başçısı İlham Əliyev Azərbaycana qarşı işğalçılıq siyaseti yeridən Ermənistən müxtəlif müsəlman əlkələri ilə dostluq münasibətləri qurmaq istəyində olduğunu da bildirib: "Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistən müsəlman ölkələrinin dostu ola bilmez".

"AZƏRBAYCAN HEÇ VAXT ERMƏNI İŞĞALI İLƏ BARIŞMAYACAQ, MÜNAQİŞƏ YALNIZ VƏ

YALNIZ AZƏRBAYCANIN BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMIŞ SƏRHƏDLƏRİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDE HƏLL OLUNMALIDIR"

Təbii ki, Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini tərəfdarıdır və buna görə də, danışıqlar prosesinin davam etməsində maraqlıdır. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Ermənistən təcavüzkar siyaseti ilə bağlı mövqeyini bildirir və işğalçı dövletin münaqişənin sülh yolu həllində maraqlı olmadığını bəyan edir. 1993-cü ilde BMT Təhlükəsizlik Şurasının Ermənistən silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-sərtsiz çıxarılması tələb edən 4 qətnamə qəbul etdiyiini bildirən Cənab Prezident Ermənistən onları yerinə yetirməkdən imtina etdiyini diqqətə çatdırıb: "İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayaçaq, münaqişə yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

He şübhəsiz ki, Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Uzun illərdir ki, Ermənistən Azərbaycan ərazisini işğal edib, milyonlarla dinc insanı öz yurdundan didərgin salıbmədəniyyət abidələrimizi dağıdıb. Buna baxmayaraq, Azərbaycan sülhsevər siyasetini davam etdirir, humanizm və dialoqa üstünlük verir. Bu, bir daha Azərbaycanın humanizmə, qarşılıqlı əməkdaşlığı və xalqlar arasında real dialoqa töhfələr verdiyini ehtiva etmiş olur. "Humanizm, əməkdaşlıq, multikulturalizm Azərbaycan cəmiyyəti və dövlətin mahiyyətindədir, ənənədə həmişə mövcud olub" - deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkə reallıqlarına əsaslanır.

Nəzakət ƏLƏDDİNQIZI

Vüqar Rəhimzadə: "The Financial Times"-in Azərbaycanla bağlı irəli sürdürüyü əsassız iddialar heç bir reallığa söykənmir

Bu gün Azərbaycanın həyata keçirdiyi mütbəətərəqqi islahatlar, regional və qlobal layihələr, irəli sürdürüyü xoşniyyəti təşəbbüsərlər dönyanın diqqət mərkəzindədir. Bütün bunlar, ölkəmizlə bağlı həqiqətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, tanınmış ekspertlərin röylərində öz əksini tapır. Təbii ki, ölkəmizin bu uğurlarına sevinənlərlə yanaşı, qısqanlıqla yanaşanlar da var. Bu cür qərəz qüvvələr hər zaman dezinformasiyalar yaymaqla, qarayaxma kampaniyaları həyata keçirməklə ölkəmizin artan nüfuzuna xələl getirməyə cəhd edirlər. Ancaq bu kimi "qüvvələr" heç vaxt öz niyyətlərinə çatmayıblar və çatmayacaqlar. Bu mənada "The Financial Times" nəşrinin Azərbaycanla bağlı irəli sürdürüyü əsassız iddialar böyük təessüf doğurur və heç bir reallığa söykənmir.



Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "The Financial Times" nəşrində Azərbaycanla bağlı irəli sürürlən bir sıra iddialara münasibət bildirərək qeyd edib. V.Rəhimzadənin sözlerine görə, "The Financial Times" nəşrinin "Avropa Şurası insan haqlarından imtina edir?" başlıqlı məqaləsinde qeyd edilən məqəmləri qətiyyən ciddi qəbul etmək olmaz: "Sözsüz ki, məqalədə yer alan fikirlər tamamilə qərəzlidir. Hesab edirem ki, bu məqale müəyyən xarici anti-azərbaycan, erməni və ermənipərest dairələrin çirkin niyyətlərinin məhsuludur. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun da haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycana qarşı teşkil edilən bu cür kampaniyaların səmərəsizliyi sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır. Bu qarayaxmaların müəllifləri və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar."

YAP Siyasi Şurasının üzvü bildirib ki, bu gün ölkəmiz özünün sürətli inkişaf dövrünü yaşayır: "Azərbaycan demokratik inkişaf yolu ilə irəliliyər, insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Həyata keçirilən iqtisadi islahatlar ölkəmizin maliyyə imkanlarını daha da genişləndirir. Qlobal layihələr və təşəbbüsərlər ölkəmizin, eyni zamanda region dövlətlərinin inkişafına böyük imkanlar açır və beynəlxalq ictimaiyyət tərəfindən dəsteklənir. Bu amil Ermənistən və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi şəkildə narahat edir. Bu qüvvələr Azərbaycanın nüfuzunu ləkəleməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalasdırmağa cəhd göstərir. "The Financial Times" kimi nəşrlərin bu dairələrin əlində vəsiyyətə çevrilmesi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətiren haldır."

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, "The Financial Times" və bu kimi digər nəşrlər zaman-zaman insan hüquq və azadlıqlarından, metbuat və fikir azadlığından danışırlar. Ancaq onlar unudurlar ki, metbuat hər zaman cəmiyyəti qərəzsiz, obyektiv xəbərlə təmin etməlidir. Həmin nəşrlərin bu cür fealiyyəti dünyada ədalətsizliyin, ikili standartların əyani təzahürü, bir nümunəsi, orada çalışan jurnalistlərin ən azı öz peşələrinə xəyanətidir.

Qəzet kağızı gömrük rüsumundan azad ediləcək

Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fealiyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" nə əsasən, ölkəyə idxal olunan qəzet kağızı gələn il yanvarın 1-dən idxal gömrük rüsumundan tam azad ediləcək. AZERTAC vergiler.az saytına istinadla bildirir ki, rulonlarda və ya istenilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşir-lənməmiş kağız və karton, deşilməmiş kartlar və deşilməmiş kağız lentlər, əllə tökülmüş kağız və karton üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisindən gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri" nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir.

Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayaçaq. Yarıməlliəldən və saman kütłəsində büzəmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub.

Hafiz Kərimovun 50 illik yubileyi ilə bağlı "Fəsillərlə mən" adlı fərdi sərgisi keçirilib



Tanınmış rəssam Hafiz Kərimovun 50 illik yubileyi ilə bağlı "Fəsillərlə mən" adlı fərdi sərgisi keçirilib. Tədbirdə Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov və bir çox tanınmış rəssamlar iştirak edib. SİA-ya açıqlama verən rəssam Hafiz Kərimov tədbir haqqında məlumat verib: "2011-ci ildə ilk fərdi yaradılıqlı sərgim olub. Bu gün isə 50 illik yubileym ilə bağlı olaraq, "Fəsillərlə mən" adlı ikinci fərdi sərgimi keçirirəm. Bu sərgidə 50-dən çox əsərlərim nümayiş olunur. Sərgimin adından da bəlli dir ki, təbiətə bağlı rəsmlərim sərgilənir. Gözəl təbiətimizi çəkməm. Ümumiyyətlə, mən hər janrda əsərlər yaratmağı bacarıram. Əsərlərimi sulu boyla ilə işləyirəm".

Qeyd edək ki, Hafiz Kerimov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Məmmədova kəndində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Respublika, xarici və digər sərgilərin fəal iştirakçısıdır. Rəssamin əsərləri xarici şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Yeni Azərbaycan Partiyasının rayon təşkilatları əsgərlərlə görüş keçiriblər

Məlumdur ki, müasir dövrümüzdə Azərbaycan dövlətinin artan iqtisadi uğurları, daxili və xarici siyasetimizdə qazanılan genişmiyəslər ölkədə bütün sahələrin, həmçinin, ordunun quruculuğunu inkişaf etdirilməsinə möhkəm zəmin yaradır. Müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin milli ordunun quruculuğunu sahəsində əldə etdiyi uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Hər-



bi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində tədbirlər uğurla həyata keçirilir.

Möhtərem Prezidentimizin ölkəmizdə ordunun quruculuğu sahəsində, ümumilikdə, silahlı qüvvələrin inkişafı istiqamətində gördüyü misiləsiz xidmətləri gəncələr arasında təbliğ edərək, onlarda vətənpərvərlik hissini artırılması məqsədilə Yeni Azərbaycan



Partiyasının Nəsimi, Nərimanov və Nizami rayon təşkilatları, ənənəvi olaraq, qarşidan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2018-ci ilin uğurla başa çatması, 2018-ci ilin gelişи münasibətində, cəbhə bölgəsində əsgərlərimizi ziyarət ediblər. Əsgərlərimizdə milli ruhun və döyüş əzminin yüksəldilməsi məqsədilə aprel döyüşlərinin qəhrəmanları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov və milli qəhrəman Mahir Mirzəyev atası Sabir Mirzəyev də görüşdə iştirak ediblər.

Görüş zamanı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İrəda Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidməti, meşət şəraiti ilə maraqlanıb, əsgərlərlə səhbətlər aparıb və onlara bayram təbriklərini çatdırıblar.

Nəzakət ƏLƏDDİNQIZI

YAP Ağdam rayon təşkilatında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında YAP üzvülüyünə yeni qəbul olmuş bir qrup gənclə görüş keçirilib. Görüşdə gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyerlərimizə hörmət ruhunda tərbiye olunmasının vacibliyi vurğula-



naraq, bu məsələnin dövlətimizin gənclər siyasetində prioritət sahə olduğu qeyd edilib: "Dövlət gənclər siyasetinin uğurla həyata keçirilməsi nəticəsində gənclərin ölkənin ictimai-siyasi həyatında fəaliyi artıb. Bu gün, gənclərimizin dünyada baş verən mütərəqqi prosesləri dərk edib, ona uyğun fəaliyyət göstərmələri strateji əhəmiyyət daşıyır".

Sonda partiya sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub və gəncləri maraqlandıran suallar cavablandırılırlar.

ZÜMRÜD



Ermənistən həkimiyətində 2018-ci ilin birinci yarısında keçiriləməsi nəzərdə tutulan seçkilər ərefəsi siyasi ziddiyətlər bir qədər də dərinləşib. Bu barədə Ermənistən mətbuatı məlumat yayıb. "Haykakan jamanak" qəzeti prezident Serj Sarkisyanla baş nazır Karen Karapetyan arasındaki siyasi mübarizənin artlığı yazar. O cümlədən, erməni mediası bu qarşidurmanın ölkəni məhvə doğru sürüklediyini də qeyd edir.

Onu da bildirmək olar ki, son dövrlərə qədər Sarksyan Karapetyanın mövqelərinə zərbe endirdi, sonuncu isə, ne baş verdiyi anlamağa çalışır. Ancaq indi qarşı tərəf, hər şeyi anlayıb ve əksfəaliyyətə keçib. Son günler isə, onların arasında, nəinki rəsmi, hətta işgüzar görüşlər belə keçirilmir. Ermənistən "Lragir.am" saytı bu barədə yazar ki, S. Sarkisyanın keçirdiyi iclaslarda K. Karapetyanın görünməməsi, tərəflərin açıq müstəvidə düşmən mövqeyinə keçiklərini sübuta yetirir.

Rusyanın Sarksyan'dan imtina etmək kursu seçməsi hərbi xunta rehbərinin vəziyyətini daha da ağırlaşdırıb. Bəzi erməni KİV-ləri də qeyd edirlər ki, Rusiya regiondakı hərbi-siyasi oryantasyını dəyişir.

"Ermənilər hər vaxt öz ölkələrinin sahibləri ola bilməyiblər".

Bu sözler isə rusiyalı jurnalist Andrew Nikolayevin "Rosbalt" agentliyində dərc olunan məqaləsində yer alıb.

"Rusya hərbçiləri Ermənistəndən getsə, onu kim müdafiə edəcək? Axi ermənilər en çox qonşuları olan Azərbaycan və Türkiyədən təşvişə düşürülər. Bu, Rusyanın əline işləyir, Moskva yə öz təsirini Ermənistənə bərabər bütün Cənubi Qafqazda gücləndirməyə imkan verir. Ədalət naminə razılışmaq lazımdır ki, rusiyalı hərbçilər Ermənistənda hər də həmişə özlərini nizamlı aparmayıblar. Ermənilər rus hərbçilərinin qanunu pozmaları ilə bağlı kifayət qədər hal saya bilərlər. Sonuncu qalmaqla (ermenilərin rus hərbçilər tərəfindən İran sərhədindəki 40 kilometrlik yolu təmirinə buraxılmaması - red.) isə daha çox Ermənistəndən anti-Rusya əhval-ruhiyyəsinin gücləndirilməsinə xidmət edir. Avropa İttifaqı ilə imzalanan sənədin Ermənistana hər bir təhlükəsizlik zəmanəti verməməsinə baxmayaraq, bu ölkənin əhalisi, artıq özünü az qala Avropanın



Ermənistanda Rusiya sərhədçilərinin "özbaşinalığı" haqqında rəy yaranıb




göbəyində hiss etməyə başlayıb. Rusiya və Qərb faktorunu nəzərə alaraq, daima bu iki siyasi bədheybətə nəzər yetirmələri nəticəsində, ermənilər hər vaxt ölkələrinin sahibləri ola bilmələr. Kimin işgalçi rolunda olmasının ne fərqi var?" - deyə məqalədə bildirilib. "Rosbalt" yazar ki, bu xəber erməni cəmiyyətində işe salınan "partlayıcı" effekt doğurub. Bir çoxları bu xəberdən dərhal sonra Rusiya qoşunlarını Ermənistəndən qovub çıxarmağın vaxtının çatdığını bəyan ediblər. Bu qoşunları "işgalçi" adlandıran qüvvələr bildirirlər ki, artıq neçənci dəfədir ki, "öləke hüdudlarının qoruyucuları" qismində çıxış edən Rusiya hərbçiləri ilə bağlı qalmaqla yaşıanır. Hakimiyət isə, bütün bunlara rəğmən, Rusiya hərbçilərinin müdafiəsində durur, çünki buna məcburdur. Bəs yaşanan bu qalmaqla arxasında nə durur, bunun mahiyyəti nedir? Axi Ermənistən 1992-ci ilde özü Rusiya ilə, Türkiye və İranla sərhədlərin qorunması ilə bağlı sənədə imza atıb. Bu sazişə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistən sərhədlərinin təhlükəsizliyini öz üzərine götürüb. Rusiya sərhədçiləri qacaqmalçılığa, qanunsuz miqrasiya, transsərhəd cinayətkarlılığını, terrorizm və s. məsələlərə qarşı mübarizə aparır. Rəsmi xəbərlərə görə, təkcə öten il onlar tərəfindən Ermənistana hər bir təhlükəsizlik zəmanəti verməməsinə baxmayaraq, bu ölkənin

saxlanılıb. Sözsüz ki, 25 il bundan əvvəl ermənilər öz sərhədlərini qorumaq iqtidarında deyildilər, həm də nəzərə alınmalıdır ki, həmin vaxt Azərbaycanla müharibə aparırdılar. İndi də vəziyyət deyişməyib. Öləke yoxsulluq həddindədir, nə maliyyə, nə də hərbi nöqtəyi-nəzərindən bunu etmək qabiliyyətində deyil. Öləke özünün bütün strateji obyektlərini, praktiki olaraq, Rusyanın nezareti nə verib. İndi isə rusların hərəkətlərinə dözmək mümkün olmur. Sonuncular isə o qədər sərbəstləşiblər ki, özlərini buraların ağası hesab edirlər. Hətta iş o yere çatıb ki, İranla sərhəd Araz çayı yaxınlığında temir işlərə icazə vermir. Erməni nəşri "Lragir" yazır: "Vəziyyət maraqlıdır, xüsusi sən de suveren dövlət üçün. Üçüncü dövlətin sərhəd xidməti Ermənistənən digər bir dövlətlə sərhədində işlər aparmasına icazə vermir". Nəşr daha sonra Rusiya hərbçiləri ilə əvvellər yaşınan qalmaqları xatırladır. Məsələn, Gümrüdə rus əsgərinin erməni ailəsini qətlə yetirməsi faktı. Bu faciə ruslara ünvanlanan çoxsaylı suallar doğursa da, onlara cavab hələ də tapılmayıb. Başqa bir incident isə Rusiya sərhədçilərinin erməni deputatın seckiqabağı təbliğat aparmasına maneçilik yaratması idi. Deputata, sadəcə, bildiriblər ki, sərhəd əraziyə daxil olmaq olmaz - burada "axtarış" tədbirləri həyata keçirilir. İndi də yolun təmirine icazə verirlər. "Lragir" qəzəbli formada belə bir salla çıxış edir: "Rus sərhədçiləri hansı əsasla İranla sərhəd ərazidə yolun təmirinə icazə verməyiblər? Biz məgər sərhədçilərlə hansısa bir iş görəndə, məsləhət almalyıq? Belə olarsa, biz işgalçı rejim tərəfindən suverenliyimizin itirilməsi ilə üzləşmişik". Nəşr tələb edir ki, Ermənistən hökuməti Rusiya hərbçilərinin ölkə ərazisində yerləşməsi qaydalarına yenidən nəzər salınsın: "Qoy qonaq qismində olan ruslar özlərini geləcəkde öz evlərindəki kimi hiss etməsinlər, ümumiyyətə, Rusiya ilə imzalanan sərhəd müqaviləsindən çıxməq gərəkdir". Tək "Lragir" deyil, digər erməni KİV-ləri də, məsələn, "1in.am" (birinci erməni informasiya portalı) saytı da mövzuya geniş yer ayırib.

Bir sözə, görünən odur ki, uzun müddətdir Rusyanın Cənubi Qafqazdakı etibarlı müttəfiqi sayılan Ermənistən hakimiyətinin ikibaşlı, yanlış siyaset aparması səbəbdən inam və etibarı itirir. Bu isə, Ermənistən üçün, hər də uğurlu gələcək vətən.

i.ƏLİYEV

Avropa İttifaqı Rusyanı niyə işgalçi hesab edir?



Dilimizi qoruyaq ki...

Tahmasib Novruzov

Dünyada yaşayan insanları bir-birinden fərqləndirən birinci amil irqdır, ikinci, en mühüm amil milli mensubiyətdir. Milli varlığın da en mühüm amil dildir-ANA DİL! Ingilis ona görə ingilisdir ki, o, ingiliscə danışır. Rus da ele, fars da elə, alman da, fransız da, italyan da, əreb da və s... Biz də, ona görə azərbaycanlıyiq ki, Azərbaycan dilində danışırıq. Yeni türk dilləri ailəsinin bir üzvü olan Azərbaycan dilində. O dildə ki, müxtəlif dövrlərdə əsərət altında yaşasa da ulularımız malını, mülküni itirməkdən qoruymayıb, hər vasite ilə bu dili qoruyub-saxlayıb və inkişaf etdirdir. Çünkü savadsız adlandırdığımız o kişilər yaxşı anlayırdılar ki, itirilən hər şeyi sonra yene qazanmaq olar, amma bir vətəni, bir də dili itirdinsə, onu qaytarmaq müşkül məsələdir. Dilini itirdinsə, deməli, bir milət olaraq varlığını itirdin. Azərbaycan xalqı yeganə xalqdır ki, dilini və vətənini ANA adlanan müqəddəs varlıqla qoşa işlədir. Yeni ulularımız dili ana qədər əziz, ana qədər heç bir ilahi qurdlətə müqayisə olunmayacaq varlıqla eyniləşdirib.

Deməyin ki, hamının bildiyi bir şeyi bu adam niyə uzun-uzadı üzüdür. Baxanda baxıb görürük ki, yox atam, bunu, deyəsən bilməyənlərimiz, yaxud bilib də vecə almayanlarımız hələ çoxdur. Özü də lap çoxdur. Yadimdadi, Sovet dövründə rus dili hegemonluq etdiyi, dilimizin təhlükələ üz-üzə qaldığı zamanlarda bu dili qorumaq üçün milletin ziyalıları dəridən-qabıqdan çıxırı. Dövlət adamları da (yəni millətinə bağlı olan dövlət adamları) mövqelerini təhlükə altına atıb, dilimizi xilas etmək üçün hər şey edirdilər. Elə təkcə bütün İttifaq rəhbərliyini özündən incik salıb, Azərbaycan dilini Konstitusiyada Dövlət Dili kimi təsbit etdirən Ümummilli Lider Heydər Əliyevin bu tarixi xidmətini xatırlatmaq kifayətdir.

İndi, şükür Allaha, müstəqil olkəyik, müstəqil xalqıq, dilimiz də müstəqildi və üzərində heç bir təzyiq-flan da yoxdur. Ölkənin siyasi rəhbərliyi də dilimizin təmizliyini qorumaq üçün gerçək siyasi iradə nümayiş etdirir. Dilimizin tərrixinde, ilk dəfə olaraq, onun qorunması və inkişafı məqsədile mükəmməl Dövlət Proqramı qoyulub ortaya. Qalır hər öz səviyyəsində bu dili yad ənşürlərdən qorumaq! Amma qoruyuruqmu? Ölkənin başçısı da dəfələrlə çıxışlarında ana dilimizlə bağlı narahatlığını ifadə edən mesajlar verir. Di gəl ki, nə sadə camaat, nə də bəzi hallarda səlahiyyət sahibləri bu mesajlardan gərkli nəticə çıxarımlılar ki, çıxarımlılar.

Bütün dünyada dilin qorunması üçün en vacib sahələr olan reklam bazارında və KİV-lərdə, xüsusən, televiziya və radio programlarında dilimizin necə şum edildiyini hamimiz görürük. Bakıda gəzən əcnəbi inanır ki, bura Azərbaycan adlı müstəqil bir məməkətin paytaxtidır. Televiziya, radio aparıcılarımız, sanki orfoepiya adlanan dilçilik bölməsindən tamamilə xəbərsizdir. Hələ yerli-yersiz əcnəbi sözler işlətmələrini demirəm. Cavanlarımız da, görəndə ki, dilimizə belə münasibət var, başlayırlar ya rusça, ya ingiliscə, en yaxşı halda da, Anadolu türkçəsi ilə danışmaq. Yeni rəhmətiq Mirzə Cəlilin "Bizim obrazovonnular" felyetonunun qehrəmanları olurlar.

Biz tez-tez Vətən yolunda qurban getməyin ne qədər şərəflə olduğundan danışırıq. Təbii ki, Vətən müqəddəsdir, onu qorumaq da hər kəsin borcudur. Uğrunda canımızdan keçməyə hazır olduğumuz bu Vətənin adı AZƏRBAYCANdır! Niyə məhz Azərbaycan? Ona görə ki, bu Vətənin sahibləri azərbaycanlılardır! Bəs niyə biz azərbaycanlılarıq? Ona görə ki, Azərbaycan dilində danışırıq! Demək, ana dilimizi qorumuqsa, ana Vətənə də xəyanət edirik. Ana dilini şum edə-edə, vətənpərvərlərdən moizə oxuyanların vətən qeyrətine inanmaq sadələvhəldür və gərəkdir ki sadələvh olmayıq. Ana dilimizi, deməli, həm də Ana Vətənimizi qoruyaq. Burda candan keçməyə ehtiyac yoxdur, yetər ki, dilimizin temizliyini pozanlara qarşı seyrə olmayıq. Seyrə olmaq ki, gələcək nəsilər qəbrimizin üstündəki yazıları oxuyub deməsinlər: Bizim dilimizdi bu?..

Sonda rəhmətlik inqilabçı şairimiz Xəlil Rza Ulutürkət xatırlatmaq istərdim. O rəhmətlik bir icimai qayda qomuşdu. Danışarkən, nitqində əcnəbi söz işlədən hər bir azərbaycanlı her kəlməye görə on beş quruş (yəni qəpik) ödəyirdi. Deyirəm, bəlkə Milli Məclisimiz bu ənənəni bu gün üçün qanuniləşdirsin!..

Belə davam eləsə, bu mövzuya hələ çox qayıdaçıq, deyəsən. Kaş ki, bele olmayıyadı!..



Azərbaycana qarşı kampaniyalar səmərəsizdir və istehza ilə qarşılanır

Son dövrdə ikili standartlara əsaslanan qərəzi hücum kampaniyasının aparılması fənunda Azərbaycanın hədəfə götürülməsi məsələsi gündəmdə duran ən aktual mövzuya çevrilib. Azərbaycanı öz siyasi nüfuz dairəsinə salmaq istəyən qüvvələrin təşkilatçılığı ilə ölkəmizə qarşı geniş hücum kampaniyası davam edir. Təbii ki, bu həmlələrin də məzzi, əsasən şər, böhtən və xüsusən də qarayaxmadan ibarətdir.

Azərbaycana qarşı işləyən komandanın, gruplaşmanın, ümumilikdə, anti-Azərbaycan qüvvələrinin fealiyyəti danılmazdır. İstər daxili, istər də xarici siyaset istiqamətində, siyasi-iqtisadi nailiyyətlərə imza atan, beynəlxalq miqyasda söz sahibi olan, inkişaf tendensiyasını uğurla davam etdirən Azərbaycanın nailiyyətləri erməni lobbisi, ümumilikdə, ölkəmizi gözü görürməyən qüvvələrde qıçıq yaratması başadışlıdır. Hətta düşmən mövqə sərgiləmələrinin, şər və böhtən xarakterli qarayaxma kampaniyalarının da nədən qaynaqlandığı bəlliidir.

Azərbaycanla bağlı irəli sürürlən iddialar anti-Azərbaycan dairələrin qərəzidir

"The Financial Times" ("FT") nəşrində yer alan məqalə də və məqalədə Azərbaycanla bağlı irəli sürürlən iddialar da xarici anti-Azərbaycan dairələrin növbəti qərəzidir ve irəli sürürlən iddialar sözsüz ki, subyektiv xarakter daşıyır. Tanınmış nəşrlərə yanaşı, "The Financial Times" nəşrinin də bəlli dairələr tərəfindən sünə şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azərbaycanı hədəf götürməsi, ardıcıl olaraq, əsəssiz ittihamlarla çıxış etmesi yalnız təessüf doğurur. Azərbaycanda həm yerli, həm də Avropa İttifaqı ölkələrinə aid şirkətlərin apardıqları arasındırmalar təsdiq edir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyaset Azərbaycan xalqının milli maraqlarına xidmet edir və cəmiyyət tərefindən hərəkəflə dəstək qazanır. Holländyanın ACT LLC humanitar tərəfdəşliq təşkilatı tərəfindən Avropa İttifaqının "Şərqi Tərəfdəşliyi" programının sıfırı ilə keçirilən sorğun neticəsinə əsasən, Azərbaycan vətəndaşlarının 81%-i hakimiyyətin həyata keçirdiyi siyasetə öz dəstəyini ifadə edib və görünür, bu amil erməni lobbisini və onların xaricdəki havadarlarını ciddi narahat edir. "FT" kimi nəşrlərin, bütün mümkün vasitələrdən istifadə edərək, Azərbaycanın nüfuzunu ləkələməye, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalasdırmağa cəhd göstərən dairələrin əlində vasitəye çevriləməsi ciddi nöqsandır və bu, transmilli medianın müstəqilliyinə xələl getirən haldır. Sözsüz ki, Azərbaycana qarşı təşkil edilən

bu tipli kampaniyaların səmərəsizliyi artıq sübuta yetirilib, həmçinin, cəmiyyətimizdə istehza ilə qarşılanır və "FT" kimi nəşrlər bu vaxtında başa düşüb, qarayaxmalardan çekinsələr, öz nüfuzlarını qoruyub saxlamış olalar.

Azərbaycan daim beynəlxalq münsiibətlərə həssas yanaşaraq, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan tərəfdəşlikə dəyər verməyə çalışır. Bu, o deməkdir ki, bərabərhüquqlu və qarşılıqlı hörmət olmadığı təqdirdə, düşmən mövqedən çıxış edən qüvvələrin təsiri altında olan qurumların iddiaları Azərbaycan üçün maraqlı kəsb etdir. Beynəlxalq hüquqa, ədalətlilik prinsiplerine hörmətsizlik nümayiş etdirən istənilən təşkilat və yaxud qurum, onların fealiyyəti Azərbaycan üçün maraqlı olduğu kimi, iddiaları da bir o qədər mənasızdır.

İkili standart siyaseti yürüdənlər erməninin girovundan azad olaraq qeyri-obyektiv iddialardan imtina etməlidirlər

Təəssüflər olsun ki, minillərdən bəri məlik olduğu multikultural dəyərləri uğurla qoruyub saxlayaraq inkişaf etdirən, bu sahədə beynəlxalq ekspertlər tərəfindən dünyaya örnek model kimi göstərilən Azərbaycanın elə etdiyi nailiyyətlərdən hər zaman narahatlıq keçirən dairələr də mövcuddur və bu qüvvələrin sırasında ilk yerde, təbii ki, erməni diaspor və onların havadarlıq etdiyi qurumlar dayanır. Bir müsəlman dövləti olaraq, Azərbaycanın bu qədər inkişaf etməsi, o cümlədən, bütün dünya ilə əməkdaşlıq qurması və son dərəcə müasir olması bu gün müyyəyen dairələri ciddi surətdə narahat edir. Reallıqdan xeyli dərəcədə kənarlaşmış qurumlar artıq heç nəyə əsaslanmamış ambisiyalarından vaz keçərək, ilk növbədə, özü öz üzərində ciddi təhlil aparmalı, bir qrup erməninin girovundan azad olaraq, nəhayət, reallıq hissini berpa edərək, səhvini aradan qaldırmalı, Azərbaycana qarşı qəbul etdiyi edaletsiz, qeyri-obyektiv və yanlış iddialardan imtina etməlidirlər. Onlar, başqa dövlətlərdə deyil, islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkililiyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artlığı Avropanın özü barədə düşünməli və bu problemlərin aradan qaldırılması yollarını özlərində axtmalıdır. Əks halda, cinsi azlıqların müdafiəsini, insan haqları mövzusunda ən ali princip, məqam kimi qəbul edən qurumlar üçün dəyərlərin dəyişməsi, demokratiya anlayışının təhrif olunması, ikili standartlar, bir sözlə, tam uyğunluq və məntiqsizliyin müşahidə olunması bundan sonra da gözləniləndir və bu da, öz növbəsində, onların nüfuzu heçə endirəcək.

Müxalifətin dezinformasiyaları və düşmən cəbhəsinə xidməti ikrəh doğurur

Belə dırnaqarası ali prinsiplərin müdafiəcisi, təhrif olunmuş demokratiyanın carşısı, ikili standartların tərənnümçüsü olan bəzəi qurumların bu gün Azərbaycan müxalifətinə meyilli olması, bir sözlə, öz tayıni tapması da təccübəli deyil. Çünkü müxalifə özü də sadaladığımız uyğunluqlarla xarakterizə oluna bilər. Nəcə deyərlər, bir-birinə tərəfdikləri üçün, gen deyillər və bu xain ən-sürələr, əslində, onların tapşırıqları ilə fealiyyətlərini tənzimləyirlər. Eyni zamanda, xüsusi olaraq, maraqlarını da qeyd etməmək olmaz ki, bunu maraqların toqquşması kimi də deyərləndirmək olar. Yeni mərkəli niyyəti olan qüvvələr üçün Azərbaycan çox münbit şəraitənən diyar, təbii sərvətlərə zəngin ölkə, geopolitik baxımdan da əlverişli zona hesab olunursa, milli xainlər üçün də bu, gəlir mənbəyi, xəyanət münqabilində əldə edəcəkləri vəsait hesab olunur. Bu maraqların toqquşması fonunda müxalifə nümayəndələrinin mütəmadi dezinformasiyalar ötürmələri, əsəssiz, həqiqətə uyğun olmayan və yalan

informasiyalarla düşmən cəbhəsini təmin etmələri ikrəh doğurur. Məqsəd, erməni dəyirmanına su tökmək, onların havadarlıq etdikləri qurumların şər-böhtən xarakterli qarayaxma kampaniyalarında yaxından iştirak etməkdən, bir sözlə, satqınılıqdan başqa bir şey deyil.

Müxalifə yönəlmiş qüvvələrin Azərbaycan əleyhinə yönəlmış mövqeyi dəstəkləməsi, alqışlaması, xidməti, ələlxüsəs, yalan informasiyalar ötürməsi xəyanət adları və ictimai qınaq obyektiinə çevrilib. Azərbaycan xalqının nümayəndəsi, dövlətin vətəndaşı, ilk növbədə, milli-mənəvi maraqları, vətəndaşlıq mövqeyini qoruyub saxlayacağı təqdirdə, düşmən mövqedən çıxış edənlərin mənafələrini müdafiə etməsi qəbul edilməzdir. Hətta bu hərəkətləri cəzasız qalmamalıdır və əslində belə xəyanətin cəzasız qalması anti-Azərbaycan şəbəkənin ölkəmiz üçün arzuladığı xaosun yaranmasına şərait yarada bilər. Belə ki, söz azadlığı, insan hüquqları heç də əsas vermir ki, kim ne istəs ifade edə və xalqın mənafeyini nəzəre almayı, milli maraqlara dəyər verməyə mövqe sərgileyə bilər.

Azərbaycan hər dəfə həssas bir dönmə qədəm qoyduğu zaman bəzi qüvvələrin şər və böhtən xarakterli məlumatlar yaymaqla həm ölkə daxilində, həm də beynəlxalq məqyasda imicə kölgə salmaq niyyətinin şahidi olur. Buna baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir və hələ çox uğurlara imza atılacağına şübhə yoxdur. Bu gün bir çoxları Azərbaycanı öz istedikləri kimi görmək istəsə də, bilməlidirlər ki, Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının maraqları və mənafeyi dayanır.

Demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına riayət edilməsinə və bu sahədə qəbul olunan qanunların alılıyinə əsaslanan cəmiyyət quruculuğu xalqımızın şüurlu seçimidir və Azərbaycan öz gələcəyini, birmənli şəkildə, dünya dövlətləri ilə sıx əlaqədə görür. Azərbaycan siyasi-iqtisadi və sosial sahələrin inkişaf etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, həyat seviyyəsinin getdikcə yüksəlməsi, hüquqi dövlət quruculuğu, ictimai-siyasi proseslərin demokratikləşdirilməsi istiqamətində qazandığı uğurları və demokratik proseslərin inkişafına xüsusi önem verməsi ilə dönya-nın diqqətini özüne cəlb edən müstəqil dövlətdir.

Inam HACIYEV

Ukrayna telekanalında Ermənistanın işgalçılıq siyasetindən danışılıb

Azərbaycan Dağlıq Qarabağ münaqışının ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır və bu istiqamətdə siyasetini davam etdirir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynada ki fövqəladə və səlahiyyətli sefiri Azər Xudiyev Ukraynanın "5-ci kanal"ına müsahibəsində deyib. Sefir qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ ki, münaqışə öz ədalətlə həllini tapmayıb.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışının regional təhlükəsizliyə ən böyük təhdiddir. Ermənistan Azərbaycan ərazilərini işgal altında saxlayır. Bir milyondan çox azərbaycanlı qacqın və məcburi köçkü vəziyyətine düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyaseti həyata keçirilib və bu gün qədər vəziyyət dəyişməz qalib", - deyə A.Xudiyev əlavə edib.

Azərbaycan-Ukrayna münasibətlərinə dair jurnalistin sualını cavablandırıran sefir qeyd edib ki, iki ölkə arasında əlaqələr strateji tərəfdəşliq seviyyəsindədir. Bu il ticaret dövriyyəsi öten ilə müqayisədə artıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirir. Səfir hesab edir ki, iqtisadi sahədə potensial daha böyükdür, ona görə də hər iki ölkənin iş adamları investisiya yatırımlarını daha da artırımalıdırlar.



22 dekabr 2017-ci il

Müsavat və "Milli Şura" qarşıdurmasının "REAL" kartı

Müsavat partiyası və "Milli Şura" üzvlərinin bir-biri közdənşalma kampaniyası günü-günden kəskinləşir. Hər iki siyasi qurum, sözün həqiqi mənasında, nə real, nə də virtual müstəvidə güzəştə getmək niyyətində deyil. Sosial şəbəkələr aqressiv siyasi döyüş məkanına çevrilib. Əslində, bu qurumlar arasında fikir ayrılığı, barışmaz mövqə, həttə düşmən münasibət, təhqirlərlə dolu ittihamlar yenilik deyil və aralarında illərlə davam edən didişmələr mətbuat səhifələrində də öz əksini tapır.



Müsavat ictimai dəstəyi olmayan Əli Kərimlidən belə cəkinir və "REAL"la birləşmək bu qorxunun təzahürüdür

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı mətbuata açıqlamalarının birinde "Ə.Kərimli elə bir tipdir ki, necə deyərlər, şeytanla da əməkdaşlıq edər ki, təki hakimiyyət gələ bilsin, maddi qazanc əldə etsin" deyir. Bu, o demekdir ki, Kərimlinin kiminle əməkdaşlığı etməsi onun üçün vacib deyil, vacib olan şəxsi mənafedir. Bu baxımdan, AXCP sədrinin müsavatçıları arasından özüne həmfikir tapması da təəccüb doğurmur. Hər tərəfdə özü kimi şeytan xisletliləri yaxşı tanımı onun şeytanla əməkdaşlığına rəvac verir. Xarıcdə Corc Soros kimi iblisle və digər Azərbaycan əleyhinə fəaliyyət göstərən şər qüvvələrlə əməkdaşlığı meharetlə bacaran Kərimli üçün Müsavat partiyasında özüne həmfikir buqələmunlar tapması, iş birliyində olması çətin deyil. Məsələ burasındadır ki, müsavatçılar da bunun fərqindədir və AXCP sədri ilə əməkdaşlıq edən partiyadaşlarına qarşı radikal münasibət bəsləyirlər. Hardasa müsavatçıları da başa düşmək çətin deyil. Çünkü AXCP sədri ilə, onun qondarma "Milli Şura"nın ilə əməkdaşlıqdan ehtiyat edənlər, yaxşı başa düşürlər ki, Ə.Kərimlini ne Müsavat maraqlandırır, nə də xəyalında canlandırdığı hakimiyyəti və həttə müxalifet dəşərgində arzuladığı liderliyi belə digərləri ilə bölmək fikri yoxdur. Belə olan təqdirdə, AXCP və "Milli Şura"nın ilə əməkdaşlığı Müsavat üçün heç bir mənəsi olmadığının fərqində olanlar, Tofiq Yaqublu kimi partiyadaşlarının Kərimli və onun şurası ilə iş birliyini heç bir formada həzm edə bilmirlər. Doğrudur, AXCP sədrinin və onun qondarma "şura"sının elektoratı da, ictimai dəstəyi də yox dərəcəsindədir, amma Müsavat, gör nə vəziyyətdədir ki, bu yox dərəcəsindən belə ehtiyatlanır.

Görünür, "REAL"la birləşmək, iş birliyi yaratmaq, əməkdaşlıq etmək planları da, məhz bu ehtiyatlanmağın təzahürüdür. Daxilde müxtəlif telatümlər müşahidə olunan partiya, deyəsən, bu xaosda özünü yaman itirib və indi də "REAL"ın ətəyindən tutmağı qərara alıb. Bu məsələdə diqqəti cəlb edən ən maraqlı möqam odur ki, Kərimli və onun siyasi əqidəsindən heç də fərqlənməyen Müsavat ideologiyası da, məhz istifadə etmek prinsipləri üzərində qurulub. İndi A.Hacılı Kərimliyə əzələ nümayiş etdirmək üçün digər bir müxalif qurumla əməkdaşlığı üstünlük verir. "REAL" hərəkatı və onun funksionerləri də öz maraqlarını həyata keçirəcəklərinə ümidi edirlər. Amma hazırkı durumda bu hərəkat da özü özüyündə Müsavatın istifadəsi üçün oyuncaya çevrilib. Bəlkə Hacılı Müsavatı bir yana çıxarıb, indi də "REAL"a öz "xidmetini" göstərmək qərarına gəlib? Yaxud başqan Müsavat partiyasının deyil, "REAL" hərəkatının maraqlarını müdafiə edəcəkmi? Hadisələrin gedisi isə, onu göstərir ki, Hacılı partiyanın timsalında "REAL"la birləşməkdə, birgə yüksək təşkil etmək qərarına gəlməkdə şəxsi maraqlarını güdürlər və sanki bu cəhdli AXCP və "Milli Şura"ya, eləlxus, Kərimliyə qarşı fəaliyyət göstərməye istiqamətlənmişdir.

Müsavat partiyası ilə "REAL"ın bir-birinə güzəştə gedəcəyi heç inandırıcı deyil

Maraqlıdır, hər iki təşkilat bir araya gələcəkse, görəsən, president seçkilərinə qatılmaq vaxtı çatdıqda, hansı qurumun namizədi irəli sürüləcək? Bəlkə Hacılı "REAL"ın namizədinin irəli sürülməsinə dəstək olacaq? Yaxud başqan temsil olunduğu partiyanın yox, əməkdaşlığı başlığındakı qurumun namizədini müdafiə edəcək? Ya "REAL" özünün deyil, Müsavatın namizədine dəstək olacaq? Amma seçkilərde nə A.Hacılı "REAL"a, nə də qarşı tərəfin güzəştə gedəcəyi heç inandırıcı görünür. Əvvələ, ona görə ki, müxalifet dəşərgindən temsil olunanlar yalnız öz mənafelərini müdafiə etmək kimi dəyişməz "əqidəsi" var və bu "xislet" hər birinə məxsusdur. Digər tərəfdən, Hacılı kimdir ki, temsil olunduğu partiyanın yerinə qərar versin. Biçarə adam Müsavatda başqan olsa da, nə qərarlar vermək iqtidarındadır, nə də fikirləri hesaba alınır. Hər bir müavin özü-özlüyündə bir qruplaşma başçıdır. Bəlkə də, indidən müavinlərin hər biri öz namizədliyini irəli sürmək xülyasındadır və hər kəs yalnız özünü düşünür. Bir tərəfdən də, məgər, Hacılı ixtiyar sahibidir ki, İ.Qəmberdən icazəsiz qərar vere, iradə nümayiş etdirə? Onsuz da Müsavat, bəyan etdiyi kimi, namized olaraq İ.Qəmberi irəli sürecək. Demokratiyadan söhbət belə gedə bilməyen bu inhisarçı qurumda Qəmberdən başqa, Müsavatda kimsənin prezident seçkilərinə qatılmağa cürəti belə catmaz. Əvvələ, ona görə ki, partiyanın idarəetmə mexanizmi və dirijor çubuğu onun elindədir. Digər tərəfdən də, biabırçı məglubiyyətlə qarşılaşsa da belə, İ.Qəmber axı hər seçkide namizədliyini irəli sürmək şəkerində olan daimi və əbədi namizəddir...

Hər bir halda, müxalifet partiyalarının nə birləşməsindən, nə bir araya gələsindən, nə də uğurlarından söhbət gedə bilməz. Bu ünsürlərin hər seçkiqabağı yeni-yeni hoqqalara əl atmaları, nə yollar düşünülər də seçkilərdə acınacaqlı nəticə qazanmaları dəfələrlə öz təsdiqini tapıb və bu dəfə də acınacaqlı məglubiyyətdən başqa nəticəyə ümidi bəsləməri gülündür.

Inam HACIYEV

Müxalifətdən yeni istefalar gözlənilir

Teyyub Qənioğlu: "Rəsul Quliyevin dedikləri cəfəngiyatdır və boş şeylərdir"



Son günler müxalifet dəşərgesində bir-birindən maraqlı hadisələr fonunda nəzər-diqqəti cəlb edən partiyalardan istefaların baş vermesidir. Xüsusilə də, istefaların özlərini aparıcı və "şışman" qüvvələr kimi təqdim edən partiyalardan olması daha qabarıq tərzdə nəzərə çarpır. AXCP-nin Salyan və Lənkəran rayon təşkilatlarından istefalarının olmasına ardınca Elman Fətəhəin Müsavat başqanının müavinliyindən istefa vermesi və ardınca da, divan üzvü Alya Yaqublunun partiya rəhbərliyini bilet satanlar adlandırması bu partiyalar daxilində ciddi ixtilafların olduğunu gösterir. Təkəmül Partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzeti açıqlamasında bildirdi ki, radikal müxalifet dəşərgesini təmsil edən partiyalar fəaliyyətsiz bir durumdadırlar: "Partiyaların iki-üç nəfərdən ibarət olan üzvləri "nokaut" vəziyyətindədirler. Nə edəcəklərini və hansı addımı atacaqlarını bilmirlər. Əslində, müxalifet partiyalarında olan şəxslər ideyalar daılınca gəlməyiblər. Onlar hesab edirlər ki, radikal sayıqları həmin partiyaların rəhbərlerinin hansısa imkanları var və həmin o imkanlardan istifadə edərək, öz şəxsi mənafelərə nail olmaq olar. Bir az herlənib firlandıqdan sonra, görülər ki, bunlardan özlərinə heç bir xeyir yoxdur. Belə olan halda da, həmin şəxslər istefə verirlər. Əger müxalifətə gelən həmin şəxslər ideya daılınca gələsədilər, istənilən çətinliyə dözüb, axıra qədər gəldikləri partiyada qalardılar. Bir sözə, mənafelər təmin olunmadığı halda, bu partiyalarda qalmayı özlərinə rəva görmürlər. Bu səbəbdən də, istefaya gedirlər."

"Gələcək Azərbaycan Partiyası"nın lideri Rəsul Quliyev iddia edir ki, AXCP sədri Ə.Kərimli və Müsavat başqanı A.Hacılı aksiyalar keçirərkələ iqtisadişlər cəhdərənəkələr. Belə halın baş vermesi ne dərəcədə mümkündür", sualına cavab olaraq, partiya sədri bildirdi ki, R. Quliyev öz şəxsi mənafeyi üçün nəyə desən gedər: "İndi isə AXCP ilə Müsavatı qaralamaq özünə dividend qazanmaq istəyir. Yəni "mən də varam" mesajını vermək istəyir. AXCP ilə Müsavat arasında olan gərginlik isə indi baş verən hadisə deyil, bu iki partiya, uzun illərdir ki, bir-biri ilə yola getmir. Yəni əger AXCP ilə Müsavat bir-biri ilə yola getmirsə, necə olar biler ki, onların ikisi bir araya gələrək, birgə aksiya keçirsinlər? R. Quliyevin dediklər cəfəngiyatdır və boş şeylərdir. Xarici qüvvələrin tapşığı əsasında onların bir aya ra gəlmesinin də səbəbi, məhz xarici qüvvələrin ölkəmiz haqqında xoşagelmez fikirlərin olması ilə bağlıdır. Çünkü hər zaman ölkədə seçkilərin keçirilməsi ərefəsi xarici məkrli qüvvələr daxildən müxalifətən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma onları nə etmələrindən və nə istəmələrindən asılı olmayaq heç vaxt istəkləri həyata keçməyib və kecməyəcək də."

GÜLYANƏ

Bakı Dəmir Yolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat təsdiqini tapmayıb



Dekabrın 21-də Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğunun yerləşdirilməsinə dair daxil olan məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumlarının əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirlərini davam etdirirlər. AZƏRTAC-in hadisə yerində olan əməkdaşının verdiyi məlumatə görə, həyata keçirilən axtarışlar nəticəsində hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb və məlumat təsdiqini tapmayıb.

"Rosneft" ilə BP Sibirdə təbii qaz və neft çıxaracaq



Rusyanın en böyük neft istehsalçısı olan "Rosneft" şirkəti ilə BP Sibirdə təbii qaz və neft çıxarmağı hədəfləyir. AZƏRTAC xəbər verir ki, bu barədə "Rosneft" in məlumatında deyilir. Bildirilir ki, "Rosneft"

Sibirdeki Yamal-Nenets Muxtar Dairəsində olan karbohidrogen ehtiyatlarının inkişaf etdirilərək təbii qaz və neft hasilatı üçün BP ilə razılıq gelib. Bölgədə böyük həcmdə neft və 880 milyard kubmetr təbii qaz ehtiyatı olduğu bildirilir.

"Kəşfiyyat işlərindən sonra buradakı rezervlərin istehsalı da iki şirkət tərefindən həyata keçirilecək. Birgə layihələrdə "Rosneft" 51 faiz, BP-nin isə 49 faiz payı olacaq", - deyə məlumatda qeyd edilir. Qeyd edək ki, Rusiya hökumətinin 50 faizlik paya sahib olduğu "Rosneft" də BP də 19,75 faizlik payçıdır.

Melbrunda avtomobil piyadaları vurub, 15 nəfər yaralanıb



Australiyanın Melbrun şəhərində sürücünün avtomobili piyadaların

üstüne sürməsi nəticəsində 15 nəfər yaralanıb. Xəsəret alanların ikisine hadisə yerində yardım göstərilib, 13 nəfər xəstəxanaya yerləşdirilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sürücü saxlanıldı, polis hadisənin şahidlərini dindirir. Associated Press agentliyi öz növbəsinde polise istinadla hadisə zamanı 19 nəfərin xəsəret aldığı bildirir. Onların arasında azyaşlı uşaq da var. Şahidlərin sözlərinə görə, minik avtomobilinin sürücüsü yolçucunu qırımı işlədərək piyadaları vurub. Hələlik incidentin sebəbi və motivləri bəlli deyil.

Ölkəyə qanunsuz yolla getirilən mobil telefonlar aşkarlanıb



İkəyə qanunsuz yolla getirilən mobil telefonlar aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük idarəsinin "Sınıq Köprü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altın-da 8 ədəd "Samsung Galaxy J3-6" markalı mobil telefon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın xalq oyun və əyləncələri

Azərbaycan xalqının yaratdığı çox zəngin mənəvi mədəniyyət irsi nümunələrindən biri də xalq oyun və əyləncələridir. Xalqımızın həyat və məişətində xüsusi yer tutan oyun və əyləncələr öz məzmunu etibarilə olduqca geniş və rəngarəng olub, maddi və mənəvi yaradıcılığın bütün sahələrini əhatə edir. Xalq mənəvi sərvətinin digər formaları kimi, oyun və əyləncələr də bəşər mədəniyyətinin xəzinəsidir. İnsan təfəkkürünün hələ gərəyincə formalasdığı çağlarda meydana gəlmış "oyun və əyləncələr insanı da, insan cəmiyyətini də beşikdən başlayaraq müşayiət edir".

Qədim mədəniyyətin görkəmli ingilis tədqiqatçısı, məşhur etnoqraf E.Taylorun fikrine, bir çox oyunlar ciddi həyatı işlərin yalnız məzhəkəli təqlididir. Bununla yanaşı, o, haqlı olaraq, qeyd edir ki, "oyun", adətən, təqlid etmeli olduğu ciddi işi yaşa- malı olur.

"Oyun" xalq arasında uşaq əyləncəsi, aktyor yaradıcılığı, tamaşa, rəqs, idman və pantomima kimi sənətləri əhatə edib birləşdirən sinkretik anlayış və deyim kimi işlədir. "Oyun" anlayışının lüjeti mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir fikrə görə, bu deyim "qədim şamanın digər bir adı", digər fikrə görə isə, "ayın" sözünün dövrümüzə zədək gəlib çatmış və dəyişilmiş formasıdır. Tədqiqatçılar görə, "oyun" sözünün kökü "oy"dur. Türk xalqları arasında "oy"un ağıl, zəka, hikmət mənalarında işlədilməsi də məlumdur. Ağıl və zəka sahibi sayılan şamanın işinə və fealiyyətinə "oyun" ad-termini verilmişdir.

Öski türklərdə tanrıçılıq sistemi göy, Tanrı şəviyyəsində olsa da, qədim mədəniyyət, ədəbiyyat və tariximizin elə bir sahəsi yoxdur ki, orada şamançılıq elementləri olmasın. Zaman-zaman türklər şamançılıqla bağlı inancları Uzaq Şərqdən Azərbaycana, Anadoluya, Qara dəniz sahillerine qəder özləri ile getirmişlər. Şamançılıq dünyagörüşündən doğan Tanrı adları, inancı və ayinlər-oynular da bu qaydada yayılmışdır.

Azərbaycanın folklorşunas alımı Behlul Abdulla yazır: "Oyun" haqqında başqa bir şərhəd bu məfhumin türkərin "oynamaq" söz kökü ilə bağlı yarandığı göstərilir. İnsanın rəqsetmə qabiliyyəti, davranışları və səhərkətlərinin bədən oynaqları ilə bağlılığını da, bilavasitə, "oynaq" sözü ilə əlaqələndirirler.

Oyun və əyləncələrin tarixində oyunbaşalar böyük iz buraxmışlar. Onlar öz oyunu, çevikliyi, hazırlıq, məzəli hərkətləri, him-cimlə də danışmaq qabiliyyəti, rəqs etməyi, mahni oxumağı və yüksək aktivliliklə meharəti ilə etrafadakıları məşğul edib əyləndirən məzhəkəçiləri id. Bütün bunlar el sənətkarları - oyunbaşlarının yaradıcılıq hənəri idi".

Müxtəlif həyat və məişət sahələrini eks etdirən oyun və əyləncələr bütün dünya xalqlarında vardır. Sosial-iqtisadi formasiyaların və mədəni-məişət tərziinən dəyişməsi ilə əlaqədar olaraq, müxtəlif oyun və əyləncələr yaradılmışdır. Özlərinde

qiymetli sosial elementləri mühafizə edib saxlayan bu oyun və əyləncələrin bir çoxu, artıq aradan çıxmışdır. Oyunların bəzilərində ictimai formasiyaların ideologiyalarını, bəzən, hətta zərərlə, köhnə məişətin eybəcərləklərini və xurafatı eks etdirən elementlər de olmuşdur. Sonralar bu oyun və əyləncələrin bir çox nümunəleri müəyyən dəyişikliyə uğramış, tədricin aradan çıxmış, yeni oyun və əyləncələr yaranmışdır.

B.Abdullanın fikrine, Azərbaycan xalq oyun və əyləncələrinin kökləri çox qədimdir. Folklor, xalq musiqisi, rəqsler kimi, oyun və əyləncələr də xalqımızın heyat tərzini, təsərufat fealiyyətini, adət-ənənələrini, milli inkişaf şəviyyəsini, arzu, istək və düşüncələrini, estetik amalını, bir sözə, mənəvi dünyasını müəyyən edir. Oyun və əyləncələr, eyni zamanda, Azərbaycan xalqının soykökünün yaranması və təşəkkülü probleminin, etnik tarixin, etnogenetik əlaqələrin araşdırılmasına kömək göstərən mühüm qaynaqlardır. Ənənəvi xalq oyunlarının öyrənilməsi ilə bir çox elm sahələri - tarix, etnoqrafiya, folklorşunaslıq, pedagoqika, fiziki tərbiyənin nəzəriyyə və metodikası məşğul olur.

Yeri gəlmışkən, qeyd edək ki, Azərbaycan xalq oyun və əyləncələri, xüsusi, daha çox mövşümle bağlı olanlar bir sıra araşdırımların obyekti olmuşdur. Etnoqraf və folklorcu alımlarımız, həmçinin, idman tarixçilərimiz Azərbaycanın müxtəlif bölgələrindən xalqımızın yaddaşlarıdan silinməyən, milli-mənəvi deyərləri özündə yaşadan oyun və əyləncələrin toplanması, səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi sahəsində müəyyən işlər görmüşlər. Xalqın məişət həyatını, əylənce dünyasını eks etdirən ayrı-ayrı oyunlar, onların variantları toplanmış, rolü, yayılma areali, oyun folklorunun ferqi və oxşarlığı, metodik xüsusiyyətləri açıqlanmış, məlumatlar, qeyd və şəhərlələ həm nəzəri, həm də metodik xarakterli kitablar, elmi və elmi-kültəvi məqalələr şəklinde nəşr olunmuşdur. Lakin oyun və əyləncələrin hərtərəflə surətdə ardıcıl və elmi prinsiplərle dərin tədqiqinə, yenə də böyük ehtiyac vardır.

Azərbaycan xalq yaradıcılığında oyun və əyləncələri tədqiq edənlər, onların qruplaşdırılması və müəyyən qanuna uyğunluqlarını aşkar çıxarmaq üçün təsnifat məsələsində müxtəlif fikirlər söylemişlər. Etnoqrafik ədəbiyyatda ənənəvi xalq oyunları mövzü, məzmun, yaranma yolu, formaları etibarı ilə mövşüm və mərasimlərlə əlaqədar olan oyunlar, əyləncə, teatrlaşdırılmış oyunlar, oyunların kimə, hansı cinsə məxsus şəxslər tərəfindən icra edilmesi xüsusiyyətlərinə görə uşaq oyunları, kişi oyunları və qadın oyunları, məşğılıyyət formaları baxımından xalq oyunlarını əsas etibarı ilə əkinçiliyə, maldarlıqla bağlı oyunlar, eməkələ, zəhmətlə bağlı oyunlar və ailə məişəti ilə bağlı oyunlar kimi təsnif edilmişdir. Xalq oyunlarını, həm də iştirakçılarının sayına görə fərdi və kollektiv oyunlar kimi də qruplaşdırırlar. Fərdi oyunlarda iştirakçı öz bacarığını və qüvvəsini nümayiş etdirir. Kollektiv oyunlar isə, daha çox oyununun iştirak etməsinə görə fərqlənir və burada da birgə səy və birgə qüvvə tələb olunur.

B.Abdullanın qeyd etdiyi kimi, Azərbaycan etnoqrafiyasında kökü ən qədim tarixi dövrləri əhatə edən, özlərinde ictimai quruluşun bir çox elementlərini saxlayan məişət oyunlarını üç qrupa bölenlər də var. Dəstəsinin şərfini qorumağa çalışan iki rəqib tərəf arasında oynanılan "bəysiz" (başsız) oyunlar, hər bir iştirakçının öz qabiliyyətini göstərməyə çalışıldığı, özüne cavabdeh olduğu oyunlar, "bəyləri" - "fövqəladə hüquqlarla" malik başçıları olan oyunlar. Şübəsiz ki, bu bölgün tek milətlişdirmək və yaxud əksinə, sayını artırmaq da olar. Lakin burada əsas məqsəd oyun və əyləncələrin xalqımızın həyat və məişətində, toy-dünyundə və asudə vaxtının keçirilməsində mühüm rol oynadığını göstərməkdir.

Təbiidir ki, tarixin en qədim zamanlarından təbiətin qoynunda yaşımiş əcdadlarımız fəsillərin bir-birini əvəz etməsini, qışda şaxtalı-çögünlü günlərin başlanması müşahidə etmişlər. Sonralar onlar həyatlarında, yaşamaq uğrunda tədbirlər görmüş, özlərinə möcüzə kimi gələn təbii qüvvələri ilahileşdirmiş, onların şənинə rəqs etmiş, ayın, etiqad, inanc, oyun-əyləncə, tamaşa və mərasimlər yaratmışlar. Hər fəsilin təbiətinə uyğun formada şənliklər, oyunlar və əyləncələr təşkil etmişlər. Odur ki, hər oyunun mənşəyi, kök və tarixi vardır.

İlkin başlangıçda oyun və əyləncələr yalnız əmək və məişət hadisələrini eks etdirirdi. Sonralar bu anlayış genişlənmiş və daha böyük məzmun kəsb etmişdi. Oyunların təşəkkülünə ilk mərhəlesi insan fealiyyətinin qədim formaları olan yiğiciliq vasitəsilə ovçuluğu təqdim edən yamsılayıcı hərkətlərə xarakterizə olunmuşdur. Məhz buna görə, bir çox xalqlarda olduğu kimi, azərbaycanlılar arasında da heyvanların, quşların surətləri və vərdişləri, eləcə də, onların tutulması ilə bağlı oyunlar vardır.

Məişətdə sonralar oyun və əyləncəye əvvəlmiş hadisələrin yaranmasında və inkişafında əməkçi xalq kütütlərinin mühüm rolü olmuşdur. Etnoqrafik tədqiqatlarda oyunların insan cəmiyyətinin erkən dövründə - insanın əmək fealiyyəti prosesində meydana gəldiyini, onlarda ibtidai dövrün səciyyəvi cəhətlərinin eks olunduğunu təsdiq edir. Akademik Məmməd Arif yazır: "Azərbaycan xalqının qədim oyun və əyləncələri, toy və yas mərasimləri xalqın təbiətə mübarizəsi ilə, əsas əmək forması olan maldarlıq və əkinçiliyin iş prosesi ilə əlaqədardır".

Azərbaycan ərazisi özünün çox sahəli ənənəvi təsərrüfat ilə zəngin olmuşdur. Odur ki, qədim azərbaycanlılar əkinçilik, maldarlıq və digər təsərrüfat sahələrində, müntəzəm olaraq, gündəlik təsərrüfat işlərinin səmərəli təşkil edilmesi, zəruri maddi nemətlərin əldə olunması, ilkin ehtiyacların ödənilməsi üçün nəğmələr qoşub oxumuş, ayın, etiqad və mərasimlər icra etmişlər.

Əkinçiliye və maldarlığa həsr edilmiş ilkin əmək nəğmələri bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Bu nəğmələr Azərbaycan şifahi xalq yaradıcılığında mərasim poeziyasının yaranmasına böyük təsir göstərmişdir. Əmək nəğmələrinin ən bitkin və daha geniş yayılmış



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütłəvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

nəkləri əkinçiliklə bağlı cüt nəğmələridir.

B.Abdulla yazır: "Bu nəğmələrə əkin, biçin və cütçü həyatı tərənnüm edilir. Qədimlərə əkin başlanğıcında və torpağa xış-kotan ağzı dəyəndə, əsl bayram olardı. Bayramda bütün el axırdı. Hami şənlənər və çalıb-oynayırdı. Kəllərin buy-nuzlarına bolluq və əmin-amənlıq olsun deyə çörək keçirər, kələğayı və qızılı parça bağlayırdılar. Torpaq şumlandıqca hami sevinər, güller, oynayar, bir sözə, əyləndirilər, xışın, kotanın üstüne torpaq, papaq, qurşaq atar və deyərdilər: "Bolluq olsun, çörəyimiz bərəkətli olsun".

Şum qurtarandan sonra qız-gəlinlər tellərinin uclarını gül-cicəklə bəzəyər və cəmenlikdə "Yaşıl yarpaq, qızılıgül" oyunu oynayardılar. Oyun iştirakçıları daire vurub bir-biriňin əlindən tutar, hərəsi bir bənd mahni oxuyar və qalanları isə el çala-çala "yaşıl yarpaq, qızılıgül" deyərdilər.

Ənənəvi təsərrüfat sahəsi olan üzümçülük də bağlı xalqımız arasında maraqlı oyun və əyləncələr var. Üzümçülük Azərbaycan xalqının təsərrüfat həyatının tarixi etibarilə qədim və geniş yayılmış sahələrində birləşmişdir. Keçmişlərə evin qızı həddi-bülüğə çatdı, eli ilmədə olaraq və özüne mütləq cehizlik xalça toxuyardı. Xana qurulan gün toy-bayram olardı. Hamidən çox uşaqlar sevinərdi. Mütləkəli bir şirni, noğul paylanardı və hamiya şərbət verilərdi. "Qonça güllü, xonça güllü" toxuyan xanaya nəğme qoşardılar. Holavar, bayatı ve şikətə sədaları hər yeri bürüyərdi.

Sayaçilar qoyunu tərif etdikcə, güləmli hərkətlər edir, gah süd və bala verdiyini nümayiş etdirir, onun

yağlı olduğunu söyləyir, məleyir, gah da balasının zəri incə təbiətdən səhbət açırdılar. Bu zaman sayaçilar təriflədikləri heyvanların dərisinə girir, ya da ciyinlərinə qoyun ve keçi dərisi salıb əyləndirdilər.

Sayaçilar yanaşı, keçi cildində iki nəfər də müxtəlif hərkətlər, məzəli rəqsler edir və maldarlığın qayğısına qalanları tərifləyirdilər. Burada rəqs edənlər oxuya-oxuya qoyunun, keçinin, quzunun məziyyətlərini sadalayır və ev yiyəsinə müraciət edirdilər. Tamaşacılar qarşısında örüş, heyvanların yemlənməsi, onlara qulluq, müalicə, döл, eləcə də, heyvanların mübadiləsi, alqı-satqısı və nehayət, istifadə olunması canlandırıldı. Bu nəğmələr, tamaşalar xalqın real həyatı ilə səsleşir və istehsal fəaliyyətini bütün aydınlığı ilə eks etdirirdi.

Xalqımızın həyat və məişətində xalçaçılıq sənətinin geniş yer tutması ilə bağlı xalça-palaz toxuyanlar arasında bir sira inanclar, ayınlar və adət-ənənələrlə yanaşı, oyun və əyləncələr də mövcud idi. Keçmişlərə evin qızı həddi-bülüğə çatdı, eli ilmədə olaraq və özüne mütləq cehizlik xalça toxuyardı. Xana qurulan gün toy-bayram olardı. Hamidən çox uşaqlar sevinərdi. Mütləkəli bir şirni, noğul paylanardı və hamiya şərbət verilərdi. "Qonça güllü, xonça güllü" toxuyan xanaya nəğme qoşardılar. Holavar, bayatı ve şikətə sədaları hər yeri bürüyərdi.

Vahid ÖMƏROV,
falsəfə üzrə falsəfə doktoru

Tibb alımları yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən ediblər

Kolumbiya Universitetinin Tibb Mərkəzi yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən edib. Alımlar axşam saatlarında smartfonlardan və planşetlərdən imtina etməyi təklif etmir, çünki bu, müasir dövrde insanlar üçün real deyil. Lakin onlar dərin yuxu üçün zərərlə olan və mavi işq buraxan ekrana kəhrəba rəngli eynəklərlə baxmağı məsləhət görürər. Mobil cihazların ekranının mavi işqi beynədə melatonin (yuxu gətirici) yaramasının qarşısını alır və diqqəti artırır.

AZERTAC MedDaily saytına istinadla verir ki, rəngli eynəklər bu işq spektrinin qarşısını alır. Bu, yuxusuzluqdan əziyyət çəkən 14 insanın üzərində aparılan eksperimentlə sübut olunub. Onlar yatmadan evvəl, yeddi axşam ard-arda və iki saat müddətində həm adı şüşədən olan, həm de rəngli eynəklərdən istifadə ediblər. Dörd həftə sonra hər şey tekrar olunub, lakin könüllülərin eynəkləri dəyişdirilib. Bununla yuxunun keyfiyyəti və müddəti qeydə alınır.

Müəyyən edilib ki, rəngli eynəklər təxminən 30 dəqiqəlik əlavə yuxu təmin edir. Könüllülər də yuxunun müddəti və dərinliyinin artığını, keyfiyyətinin yaxşılaşdığını təsdiq ediblər. Ümumilikdə, onlar yuxusuzluqla bağlı vəziyyətlərinin yaxşılaşlığı qənaətindədir. Yeri gəlmışkən, rəngli linzalar könüllülərin göz təzyiqinin azalmasına da kömək edib.

Bu çay, artıq piylərinizi əridəcək

Payız-qış fəslinin ən sevilən meyvələrindən biri də əzgildir. Kimisi bərk, kimisi də bir az yumşalmış formada xoşlayır əzgilin dadını.

Amma dadi ilə yanaşı insan orqanizmi üçün faydaları da sayıqla bitmir. Ailem.az sizə əzgilin inanılmaz faydallarını sadalayır.

Əzgil kalsium, dəmir, fosfor, potassium tərkibi ilə yanaşı ascorbin turşusu ilə zəngin olması baxımından orqanizm üçün çox faydalıdır. O, serinlədici təsiri ilə bədənə təravət bəxş edir. Antioksidant xüsusiyyəti sayesində zərərlə toksinləri yox edir.

Əzgil yarpağının suyu immunitet sistemini gücləndirir, bədənən güc verir. Şəker xəstələri də bu şəfali meyvədən mütləq istifadə etmelidir.

Həmçinin əzgil yarpağı qaraciyərə də kömək edir. Onu zəhərli maddələrdən qoruyur.

Sakitleşdirici təsir göstərir, dəri xərcənginin qarşısını alır.

Depressiyaya kömək etməsi də əzgilin faydaları arasındadır.

Qusma, mədə bulantısını da aradan qaldırır. Buna görə hamile qadınlar da bu meyvədən rahatlıqla yeyə bilərlər. Bu faydalı meyve hamilələrdə erkən doğuşun qarşısını alır.

Əzgil həmçinin bel ağrılarının dərmanıdır. Ağrıları yüngüləşdirmə xüsusiyyəti də var.

Əzgil arıqlamağa kömək edir. Bağırsaq hərəkətlərini artıraraq arıqlamağa əngel olan ünsürləri aradan qaldırır. Bu xüsusiyyətinə görə əzgil çayı arıqlamaq istəyənlər üçün ideal seçimdir.

QEYD: Təzyiqi yüksək olan insanlar bu meyvədən az istifadə etsələr, daha yaxşı olar.

Əzgil çayının hazırlanma qaydası:

Bir litr suyun içine nazik doğranmış bir ovuc əzgil töküb qaynacı. Sonra sözün və sözümə bal ilə dadlandıraraq gündə üç dəfə bir stekan içə bilərsiniz.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat müəllimiyyi ixtisası üzrə I kurs tələbəsi Bahaddinova Zəva Elçin qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika müəllimiyyi ixtisası üzrə I kurs tələbəsi Əmirəslanova Gülnarə Vəli qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilde tədrisin metod və metodologiyası ixtisası üzrə II kurs magistri Hüseynova Günel Rövşən qızının adına verilmiş magistr biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnformatika müəllimiyyi ixtisası üzrə II kurs tələbəsi Dadaşova Böyükxanım Azər qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətəb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzətə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

22 dekabr

Nigar Arpadarai: "Yalnız F1 Azərbaycana deyil, Azərbaycan da F1-ə lazımdır"

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) Marketing və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin "Ses" qəzeti nə müsahibəsi:

- Sorğu nəticəsində 2017 Formula 1 dünya çempionatının ən yaxşı yarışı Azərbaycan Qran Prisi seçilib. Sizcə, ölkəmizdə keçirilən yarış digərlərini hansı cəhətlərdən arxada qoydu?



- Cox fəxrlə bildiririk ki, 2017 Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən yaxşı F1 yarışı adına layiq görüldü. Məlumat dönyanın ən nüfuzlu KİV-lərində çap olundu. Bu isə bizim ölkəmizdən daha da tanılılması deməkdir. Azərbaycanda keçirilən yarış çox maraqlı oldu. Qran Pri başlayandan sonadək azarkeşlər həyəcanlı analar yaşadılar. Bizim trekin konfiqurasiyası da maraqlı quurlub, ötmələr, sürətin artımına imkanlar var. Bakı Şəhər Halqasında F1 yarışlarının ən dar döngəsi mövcuddur ki, bu da yarışa əlavə maraqlı qatır. Qəzələr, Rikkardonun son döngədəki öməsi, Strolon podyuma çıxmazı, Fettelle Həmiltonun toqquşması və s. məqamlar Bakı yarışını çox maraqlı etdi. Fettelle Həmiltonun toqquşması mövsümün sonuna qədər bütün mətbuat konfranslarında ya-da salındı. Qran Pri gündündə "Twitter"da #Azerbaijan GP həştəq 3 saat ərzində birinci yerdə oldu. Bu, milyonlarla insana çıxış deməkdir.

- Üçüncü ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarışının təşkilatçılığını yerinə yetirir. Artıq Azərbaycanın özünün təcrübəsi və özünəməxsus ənənəsi yaranıb. Sizcə, Azərbaycan Qran Prisində azarkeşlər və komandaların diqqətini digərlərindən daha çox cəlb edən özünəməxsusluq nədir?

- 2015-ci ilde 2016-ci ilin yarışı üçün hazırlaşanda digər Qran Prilərə səfər edib, onlardan öyrənməyə çalışırıq. Bilirsiniz ki, Formula 1 yarışları 20 ölkədə keçirilir. İyimi ölkə arasında seçilən çox çətindir. Tam əminliklə deyə bilərəm ki, biz bir çox sahələrdə hətta digərlərini üstəleyə bildik. Əyləncə zonamız F1-də olan ən böyük və zəngin əyləncə zonalarından biridir. Bakı və bulvar çox gözəldir. Biz isə ora F1 ab-havası əlavə edirik. Komandalar və media nümayəndələri hava limanında qarşılıqlı, bilet alan azarkeşlər üçün konsertlər, jurnalistlər isə kokteyl təşkil edilir. Hava limanına enərken insanlar Bakının F1 şəhəri olduğunu görürələr. Tikinti işlərimiz kompleks təsəvvürü bağışlayır. Fanatlar isə hər il daha da artır.

- Bilet satışları necə davam edir?

- Noyabrın əvvəlindən bilet satışına start verilib. Həm xairci, həm də yerli azarkeşlər üçün endirim kampaniyamız mövcuddur. Azarkeşlər dekabrın 31-dək biletləri 20 faiz endirimlə əldə edə bilərlər. Biletlərin satışından razılıq. Ötən illə müqayisədə, indi daha çox bilet satılır. Bilet satışında ilk onluqda birinci yerdə Böyük Britaniya gedir. Bu ölkənin fanatları çox aktivdir. Onluqda Niderland, Rusiya, Azərbaycan, Gürçüstan kimi ölkələr var. Bundan sonra da kampaniyalarımız olacaq, ancaq hazırda ən böyük endirim kampaniyası davam edir.

- 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatı başa çatmı?

- Bəli. Könüllülərin qeydiyyatı başa çatıb. Bizim kifayət qədər güclü könüllü bazamız var. Biz ötən il aktiv könüllüləri Monza Qran Prisine göndəmişdik. Bu il də aktiv könüllüləri Monako Qran Prisine göndərəcəyik. Yaxın zamanında könüllülərin təlimləri başlayacaq və daha peşəkar səviyyədə keçiriləcək. Bu il dil bilişləri, liderlik, kommunikasiya bacarıqlarına aid təlimlər olacaq. Ümumilikdə, Qran Pridə üç min könüllü iştirak edəcək.

- 2018 Formula 1 Azərbaycan Qran Prisində əvvəlki illərlə müqayisədə yalnız əyləncə zonasında bəzi dəyişikliklər olacaq. Bu dəyişiklikləri zəruri edən nə oldu?

- Hər zaman çalışırıq ki, yenilik edək. Oyun zonaları, F1 aid olan promo materiallarının satış mərkəzləri, yeyib-icmək yerləri əvvəlki kimi qalacaq. Lakin hər il çalışırıq ki, yeni əyləncələr artırıq. Hər il insanların daha çox nəyi bəyəndikləri haqqında araşdırımlarımız olur. Onun əsasında yeni planımızı qururuk. Bu il əsas dəyişikliyimiz konsertlərin keçiriləcəyi yerle bağlıdır. Belə ki, konsertlər açıq havada deyil, Kristal Zalda təşkil ediləcək. Bu addımı hava şəraitində özümüzü sigortalamaq üçün atacaq.

- Media nümayəndələrinin akkreditasiyası prosesinə nə zaman start veriləcək?

- Jurnalistlərin akkreditasiyası bu günlərdə başlayacaq. Yanvar ayının ortalarında media nümayəndələrinin akkreditasiyadan uğrula keçə bilmələri üçün telimlər də təşkil ediləcək. Biz çalışırıq ki, daha çox jurnalistlərimiz akkreditasiya alınsın. Bu prosesdən uğurla keçən jurnalıtlar 2016-ci ildə az idisə, 2017-ci ildə daha çox oldu. Inanıram ki, 2017-ci ildə akkreditasiyadan keçən media nümayəndələrimiz daha çox olacaq.

- Azərbaycan Qran-Prisinin vaxtının dəyişdirilməsi yarışa hazırlığa necə təsir edib?

- Qrafiklərimiz dəyişib. Biz hazırlığa iki ay önce başlayıraq. Vaxt çox olanda, daha çox işlər görmək imkanı olur. Lakin çalışacaq ki, heç bir halda vaxt azlığı hazırlıqlarımıza təsir etməsin. Komandamız təcrübəlidir və işlər aprel ayı üçün tam hazır olacaq.

- Formula 1 yarışları Azərbaycana nə qazandırıb?

- Ölkəmizdə keçirilən son Qran Pridən sonra belli oludı ki, yalnız Formula 1 Azərbaycana deyil, Azərbaycan da Formula 1-ə lazımdır. Çünkü təqvimdə çox maraqlı və özünəməxsus yer qazana bildik. F1-də hətta skeptik yanaşan fanatlar da Azərbaycana tamamilə başqa gözəl baxdılar. Ölkəmiz dünya mediasının və milyonlarla F1 azarkeşlərinin diqqətini cəlb etdi. Turizm baxımından da ildən ilə ölkəmizə daha çox turist gəlir. F1 in milyonlarla auditoriyası var. Qeyd edim ki, F1 mövsümünü 500 milyon insan izləyir. Azərbaycan tamamilə başqa mərhələyə addım atdı. Formula 1 yarışları ölkəmizdə turizmin, biznesin, avto idmanın inkişafı baxımından böyük təkan oldu.

Elgün Vidadioğlu